

3721_Az_Q2017_Yekun imtahan testinin sualları

Fənn : 3721 Ticarət avadanlığı

1 Felferlər hansı arabada quraşdırılır ?

- ☐ yeddişirli
- ☐ beşirli
- ☐ ikirli
- ☐ altıirli
- ☒ monoreli

2 Zəncirvari ötürülmə istiqamətinə görə qaldırıcı nəqliyyat avadanlıqları neçə qrupa bölünür ?

- ☐ 1.0
- ☐ 18.0
- ☒ 4.0
- ☐ 10.0
- ☐ 12.0

3 Sənədi qeydə alan tərəzilər hansı rəqəmlə işarə edilir ?

- ☐ 3 rəqəm ilə
- ☒ 2 rəqəm ilə
- ☐ 6 rəqəm ilə
- ☐ 5 rəqəm ilə
- ☐ 4 rəqəm ilə

4 Tərəzinin yoxlanması?

- ☐ 2 daşla 6 vəziyyətdə
- ☒ iki daşla yeddi vəziyyətdə
- ☐ 4 daşla 2 vəziyyətdə
- ☐ 1 daşla 3 vəziyyətdə
- ☐ 3 daşla 4 vəziyyətdə

5 Tərəzilər neçə qrupa bölünür ?

- ☐ 6.0
- ☒ 3.0
- ☐ 2.0
- ☐ 4.0
- ☐ 5.0

6 Vizual tərəzilər hansı rəqəmlə işarə edilir ?

- ☐ 2.0
- ☒ 1.0
- ☐ 5.0
- ☐ 4.0
- ☐ 3.0

7 Ümumi təyinatlı detallar neçə qrupa bölünür ?

- ☐ 16.0
- ☒ 2.0
- ☐ 17.0
- ☐ 1.0

☐ 8.0

8 Maşınlar neçə mexanizmdən ibarətdir ?

- ☐ 4.0
- ☐ 8.0
- ☐ 1.0
- ☒ 3.0
- ☐ 12.0

9 Aşağıdakı tənlik nəyi ifadə edir $K = \Pi_{\text{fakt}} / \Pi_n$

- ☐ fasiləsiz işləyən maşının məhsuldarlığı
- ☒ intensiv əmsalı
- ☐ güc
- ☐ fasiləli işləyən maşının məhsuldarlığı
- ☐ faydalı iş əmsalı

10 Aşağıdakı tənlik nəyi ifadə edir $K = T_{\text{fakt}} / T_{\text{maks}}$

- ☐ fasiləsiz işləyən maşının məhsuldarlığı
- ☐ qabarit ölçülər
- ☒ faydalı iş əmsalı
- ☐ güc
- ☐ dövrü işləyən maşının məhsuldarlığı

11 Aşağıdakı tənlik nəyi ifadə edir $N_0 = N / \mu$

- ☐ fasiləsiz işləyən maşının məhsuldarlığı
- ☒ tələb olunan güc
- ☐ dövrü işləyən maşının məhsuldarlığı
- ☐ faydalı iş əmsalı
- ☐ qabarit ölçülər

12 .Aşağıdakı tənlik nəyi ifadə edir $P = F \cdot v / 1000$

- ☐ fasiləsiz işləyən maşının məhsuldarlığı
- ☒ xətti hərəkət edən maşının gücü
- ☐ fasiləli işləyən maşının məhsuldarlığı
- ☐ faydalı iş əmsalı qabarit ölçüləri fasiləsiz işləyən maşının məhsuldarlığı
- ☐ qabarit ölçüləri

13 Aşağıdakı tənlik nəyi ifadə edir $Q_\mu = 3600 \cdot F \cdot \gamma \cdot \rho$

- ☐ güc
- ☐ fasiləli işləyən maşının məhsuldarlığı
- ☐ faydalı iş əmsalı qabarit ölçüləri
- ☐ qabarit ölçüləri
- ☒ fasiləsiz işləyən maşının məhsuldarlığı

14 .Aşağıdakı tənlik nəyi ifadə edir $Q_\mu = 3600$

- ☐ güc
- ☐ sürət
- ☐ texniki məhsuldarlıq
- ☐ faydalı iş əmsalı
- ☒ fasiləli təsirə malik maşının məhsuldarlığı

15 Aşağıdakı tənlik nəyi ifadə edir $N = M \omega$

- ☐ istismar məhsuldarlıq
- ☐ texniki məhsuldarlıq
- ☒ maşının işçi orqanının fırlanma hərəkəti
- ☐ güc
- ☐ nəzəri məhsuldarlıq

16 Aşağıdakı tənlik nəyi ifadə edir $Q_i.m=Q_n \cdot K_o.i$

- ☐ sürət
- ☒ nəzəri məhsuldarlıq
- ☐ güc
- ☐ texniki məhsuldarlıq
- ☐ istismar məhsuldarlıq

17 Aşağıdakı tənlik nəyi ifadə edir $Q_n.m=m/t_i$

- ☐ güc
- ☒ texniki məhsuldarlıq
- ☐ sürət
- ☐ qabarit ölçülər
- ☐ nəzəri məhsuldarlıq

18 Aşağıdakı tənlik nəyi ifadə edir $Q_n.m=V_0 \phi p / t_y + t_b + t_e$

- ☐ 15.0
- ☒ nəzəri məhsuldarlıq
- ☐ güc
- ☐ faydalı iş əmsalı
- ☐ qabarit ölçülər

19 Tədavül sferası müəssisələrinin avadanlıqları fənni

- ☐ Tənzimləmə, mühərrik, icra
- ☒ məhsuldarlıq
- ☐ güc
- ☐ faydalı iş əmsalı
- ☐ qabarit ölçülər

20 Sürtülmə maşınlarından nə üçün istifadə olunur

- ☐ ədviyyə xirdalamaqla
- ☐ kəsmik doğranmasında
- ☐ tərəvəz emalında
- ☒ ərzaq məhsullarını xirda hissələrə bölməklə
- ☐ suxari əzməklə

21 .Mexanikləşmə və avtomatlaşdırılma dərəcəsinə görə maşınlar necə qrupa bölünür?

- ☐ 6.0
- ☐ 4.0
- ☐ 2.0
- ☒ 3.0
- ☐ 5.0

22 Hərəkətedici və icraedici mexanizmləri hansı mexanizm əlaqələndirir?

- ☐ icraedici mexanizm
- ☐ qoruyucu mexanizm
- ☐ hərəkətedici mexanizm

- ☒ ötürücü mexanizm
- ☐ blokirovka mexanizmi

23 Maşınlar hansı 3 əsas hissədən ibarətdir?

- ☐ idarəedici, hərəkətedici və icraedici
- ☐ ötürücü, icraedici və idarəedici
- ☐ hərəkətedici, qoruyucu və blokirovka
- ☒ hərəkətedici, ötürücü və icraedici
- ☐ hərəkətedici, idarəedici və ötürücü

24 Ticarət müəssisələrində texnoloji prosesi yerinə yetirən hansı avadanlıqlardır?

- ☐ kassa-nəzarət avadanlıqları
- ☐ soyuducu avadanlıqlar
- ☐ çəki-ölçü avadanlıqları
- ☒ qeyri-mexaniki ticarət-texnoloji avadanlıqları
- ☐ qaldırıcı-nəqləyici avadanlıqlar

25 Malların qəbulu, saxlanması, satışa hazırlanması, satılması üçün nəzərdə tutulan ticarət avadanlıqları necə adlanır?

- ☐ kassa-nəzarət avadanlıqları
- ☐ soyuducu avadanlıqlar
- ☐ çəki-ölçü avadanlıqları
- ☒ qeyri-mexaniki ticarət-texnoloji avadanlıqlar
- ☐ qaldırıcı-nəqləyici avadanlıqları

26 Ötürücü maşın və mexanizmlərin gövdələrinin detalları kütlənin azaldılması məqsədilə hansı metalın xəlitələrindən hazırlanır

- ☐ qalay
- ☐ mis
- ☐ dəmir
- ☒ alüminium
- ☐ qurğuşun

27 Hansı əlamətinə görə ticarət maşınları təyinatına görə 5 qrupa bölünür

- ☐ işçi tsiklin strukturuna görə
- ☐ qabarit ölçülərə görə
- ☐ əməliyyatlarını mexanikləşmə və avtomatlaşma dərəcəsinə görə
- ☒ funksional əlamətə görə
- ☐ mühərrikin gücünə görə

28 Hansı maşınlarda bütün texnoloji və köməkəyici əməliyyatları maşın icra edir

- ☐ fəsiləsiz təsirə malik maşınlarda
- ☐ Qeyri- avtomatik maşınlarda
- ☐ dövrü təsirə malik maşınlarda
- ☒ avtomatik maşınlarda
- ☐ yarımavtomatik maşınlarda

29 Hansı maşınlarda əsas texnoloji əməliyyatlar maşın tərəfindən, daşınma, nəzarət və bəzi köməkəyici əməliyyatla əl ilə icra edilir

- ☐ fəsiləsiz təsirə malik maşınlard dövrü təsirə malik maşınlarda
- ☐ qeyri-avtomatik maşınlarda
- ☐ yarımavtomatik maşınlarda

- ☒ dövrü təsirə malik maşınlarda
- ☐ avtomatik maşınlarda

30 Hansı maşınlarda yükləmə,boşaldılma,nəzarət və digər texnoloji maşınlarda

- ☐ fasiləsiz təsirə malik maşınlarda
- ☐ yarımavtomatik maşınlarda
- ☐ dövrü təsirə malik maşınlarda
- ☒ qeyri-avtomatik maşınlarda
- ☐ avtomatik maşınlarda

31 Hansı maşınlarda məhsulun maşına yüklənməsi,emal və boşaldılma eyni zamanda və fasiləsiz baş verir

- ☐ avtomatik maşınlarda
- ☐ qeyri-avtomatik maşınlarda
- ☐ dövrü təsirə malik maşınlarda
- ☒ fasiləsiz təsirə malik maşınlarda
- ☐ yarımavtomatik maşınlarda

32 Hansı maşınlarda məhsul müəyyən zaman müddətində emal olunur,sonar işçi kameradan kənarlaşdırılır

- ☐ fasiləsiz təsirə malik maşınlarda
- ☐ yarımavtomatik maşınlarda
- ☐ qeyri-avtomatik maşınlarda
- ☒ dövrü təsirə malik maşınlarda
- ☐ avtomatik maşınlarda

33 Avtomatik,yarımavtomatik və qeyri-avtomatik maşınlar hansı əlamətə görə fərqlənilirlər

- ☐ işçi tsiklin strukturuna görə
- ☐ funksional əlamətə görə
- ☐ qabarit ölçülərə görə
- ☒ proseslərin avtomatlaşma dərəcəsi
- ☐ mühərrikin gücünə görə

34 Dövrü və fasiləli işləyən maşınlar hansı əlamətə görə fərqlənir

- ☐ işçi tsiklinstrukturuna görə
- ☐ proseslərin avtomatlaşma dərəcəsi
- ☐ proseslərin mexanikləşmə dərəcəsi
- ☒ mühərrikin gücü
- ☐ funksional əlamətlər

35 Hansı mexanizmlər maşının qəza zamanı söndürülməsini təmin edir

- ☐ idarəedici
- ☐ tənzimləyici
- ☐ müdafiə
- ☒ blokirobad
- ☐ hərəkətedici

36 Hansı mexanizmlər maşını sınımalardan mühafizə edir

- ☐ idarəedici
- ☐ hərəkətedici
- ☐ blokirobka
- ☒ müdafiə
- ☐ tənzimləyici

37 Maşın hansı mexanizmlə köklənir

- ☒ tənzimləyici
- ☐ idarəedici
- ☐ hərəkətedici
- ☐ blokirobka
- ☐ müdafiə

38 Maşının işinə nəzarət, işə başlanma və dayandırılma hansı mexanizmlə həyata keçirilir

- ☐ blokirobka mexanizm
- ☐ icraedici mexanizm
- ☐ hərəkətedici mexanizm
- ☒ idarəedici mexanizm
- ☐ müdafiə mexanizm

39 Yükləyici və boşaldıcı qurğusu olan işçi kamera hansı mexanizmin tərkibinə daxildir ötürücü hərəkətedici müdafiə icraedici blokirobka

- ☒ icraedici
- ☐ hərəkətedici
- ☐ müdafiə
- ☐ blokirobka
- ☐ ötürücü

40 İcraedici mexanizmin texnoloji prosesinin xarakteri və işçi tsiklin strukturu nədən asılıdır

- ☐ gücdən
- ☒ konstruksiyadan
- ☐ növdən
- ☐ qabarit ölçülərdən
- ☐ məhsulun fiziki-kimyəvi xassələrindən

41 Maşının adlanması və təyinatını hansı mexanizm təyin edir

- ☒ icraedici
- ☐ hərəkətedici
- ☐ ötürücü
- ☐ blokirobka
- ☐ müdafiə

42 Hərəkətedici və ötürücü mexanizmin toplusu necə adlanır

- ☒ nəqləyici
- ☐ rotor
- ☐ rele
- ☐ şestern
- ☐ şків

43 Hansı mexanizmlər arasında ötürücü mexanizm rabitəni həyata keçirir

- ☒ hərəkətedici və icraedici
- ☐ müdafiə və blokirobka
- ☐ idarəetmə və icracı
- ☐ hərəkətedici və müdafiə
- ☐ tənzimləmə və idarəetmə

44 Gəmi və vaqon-restoranlarda hansı elektrik mühərriklərindən istifadə edilir

- ☐ dəyişən cərəyanlı örtülü
- ☐ birfazalı dəyişən cərəyanlı
- ☐ asinxron dəyişən cərəyanlı
- ☒ örtülü sabit cərəyanlı
- ☐ 3-fazlı dəyişən cərəyanlı

45 .Dəyişən cərəyan işləyən rotorlar hansı mexanizmə aiddir

- ☐ blokirobka
- ☐ ötürücü
- ☐ müdafiə
- ☐ icraedici
- ☒ hərəkətedici

46 .Aşağıdakılardan hansılardan maşının əsas mexanizmləri deyil 1-ötürücü,2-tənzimləyici,3-idarəedici,4-icraedici,5-hərəkətedici,6-mühafizə,7-blakirobka

- ☐ 2,5,6,7
- ☐ 1,3,5,7
- ☒ 2,3,6,7
- ☐ 1,4,5,7
- ☐ 2,4,6,7

47 Aşağıdakılardan hansıları maşının əsas mexanizmləridir 1-ötürücü,2-tənzimləyici,3-idarəedici,4-icraedici,5-hərəkətedici,6-mühafizə,7-blakirobka

- ☐ 2,3,7
- ☒ 1,4,5
- ☐ 2,4,6
- ☐ 3,5,7
- ☐ 3,5,6

48 Əgər tərəzinin hissələri neytral örtüklə örtülüb və məhsullarla oksidləşmə və ya kimyəvi reaksiyaya daxil olmur, bu hansı xassədir?

- ☐ sanitar-gigiyenik
- ☐ estetik
- ☐ tərəziyə qulluğun rahatlığı
- ☒ sanitar-gigiyeni
- ☐ metroloji

49 Tərəzilərin konstruksiya forması və rənglərinin uyğunluğu hansı xassəyə aiddir?

- ☐ sanitar-gigiyenik
- ☐ ticarət-istismar
- ☐ tərəziyə qulluğun rahatlığı
- ☒ estetik
- ☐ metroloji

50 Əgər tərəzinin detalları örtüklə örtülərsə, açıq hissələri antikorroziya təbəqə ilə bağlıdırsa, onu tozdan və çirkədən qoruyursa, bu hansı xassəyə aiddir?

- ☐ sanitar-gigiyenik
- ☐ ticarət-istismar
- ☐ estetik
- ☒ tərəziyə qulluğun rahatlığı
- ☐ metroloji

51 Əgər cihazın konstruksiyası maksimal dərəcədə ölçülmə üçün uyğundur, bu xassə necə adlanır?

- ☐ tərəsinin davamlılığı
- ☐ tərəsinin ölçülən malın xarakterikə uyğunluğu
- ☐ ölçülmənin əyaniliyi
- ☒ tərəzinin ölçülən malın xarakterinə uyğunluğu
- ☐ ölçülmənin maksimal sürəti

52 Ölçülmənin göstəriciləri və ayrı-ayrı tərəzilərin dəqiqliyinə nəzarət etməklə göstərici qurğu nəyi əldə edir?

- ☐ göstəricilərin sabitliyi
- ☐ tərəsinin ölçülən malın xarakterikə uyğunluğu
- ☐ ölçülmənin əyaniliyi
- ☒ ölçülmənin əyaniliyi
- ☐ ölçülmənin maksimal sürəti

53 Əgər tərəzinin konstruksiyası imkan verə ki, ölçülmə maksimum qısa müddətdə həyata keçsin bu tələb necə adlanır?

- ☐ göstəricilərin sabitliyi
- ☐ tərəsinin ölçülən malın xarakterikə uyğunluğu
- ☐ ölçülmənin əyaniliyi
- ☒ ölçülmənin maksimal sürəti
- ☐ tərəsinin davamlılığı

54 Ölçülmənin yüksək sürəti, göstəricilərin aydın nümayişi, tərəsinin çəkilən malın xarakterinə uyğun olması, tərəsilən davamlılığı hansı tələblərə aiddir?

- ☐ sanitar-gigiyenik
- ☐ estetik
- ☐ metroloji
- ☒ ticarət-istismar
- ☐ iqtisadi

55 Tərəzilərdə qəbul edilə bilən xətlər hüdudunda yükün həqiqi çəkisinin dəqiq göstəricilərini ölçmək xassəsi necə adlanır?

- ☒ göstəricilərin sabitliyi
- ☐ dəqiqlik
- ☐ davamlılıq
- ☐ həssaslıq
- ☐ etibarlılıq

56 Yükün azacıq belə dəyişməsi zamanı tərəzinin meyletməsi necə adlanır?

- ☐ etibarlılıq
- ☐ dəqiqlik
- ☐ göstəricilərin sabitliyi
- ☒ həssaslıq
- ☐ davamlılıq

57 Ticarət sahəsi və yerləşməsindən asılı olmayaraq eyni yükün bir neçə dəfə çəkilməsi zaman eyni nəticənin alınması tərəzinin hansı xassəsidir?

- ☐ etibarlılıq
- ☐ dəqiqlik
- ☐ həssaslıq
- ☒ göstəricilərin sabitliyi
- ☐ davamlılıq

58 Göstəricilərin sabitliyi, həssaslıq, dəqiqlik, davamlılıq hansı tələblərə aiddir?

- ☐ sanitar-gigiyenik
- ☐ estetik
- ☐ ticarət-istismar
- ☒ metroloji
- ☐ iqtisadi

59 Çəkici qurğunun konstruksiyasına görə tərəzilər neçə qrupa bölünür?

- ☐ 6.0
- ☐ 4.0
- ☐ 3.0
- ☒ 7.0
- ☐ 5.0

60 Göstərici qurğuya görə tərəzilər neçə qrupa bölünür?

- ☐ 7.0
- ☐ 3.0
- ☐ 2.0
- ☒ 6.0
- ☐ 5.0

61 Hansı tərəzilərdən sabit yerdə quraşdırılmaqla avtomaşın və dəmiryol vaqonlarının çəkilməsi üçün istifadə edilir?

- ☐ stolüstü tərəzilə
- ☐ mexaniki tərəzilər
- ☐ hərəkətdən tərəzilər
- ☒ stasionar tərəzilər
- ☐ elektron tərəzilər

62 Hansı tərəzilər böyük yüklərin qəbulu və buraxılması zamanı istifadə edilir?

- ☐ elektron tərəzilər
- ☐ mexaniki tərəzilər
- ☐ hərəkətdən tərəzilər
- ☒ stolüstü tərəzilər
- ☐ stasionar tərəzilər

63 Ticarət müəssisələrində hansı tərəzidən malların satışından əvvəl və realizasiya vaxtı istifadə olunur?

- ☐ elektron tərəzilər
- ☐ stasionar tərəzilər
- ☐ hərəkətdən tərəzilər
- ☒ stolüstü tərəzilər
- ☐ mexaniki tərəzilər

64 Yerinə və quraşdırılmasına görə tərəzilər neçə qrupa bölünür?

- ☐ 6.0
- ☐ 4.0
- ☐ 2.0
- ☒ 3.0
- ☐ 5.0

65 Çəki-ölçü avadanlıqlarının rolunun yüksəlməsini hansı faktor müəyyən edir?

- ☐ özünəxidmətin inkişafı
- ☐ ölçülmənin dəqiq yerinə yetirilməsi
- ☐ əməliyyatların düzgün yerinə yetirilməsi
- ☒ texnoloji proseslərin avtomatlaşdırılması
- ☐ əmək məhsuldarlığının artırılması

66 Hansı avadanlıqların köməyi ilə ərzaq və qeyri-ərzaq məhsullarının hesabatı, müəssisələr arasında paylanması, təşkilat və alıcı arasındakı tədavül həyata keçirilir?

- ☐ kassa-nəzarət avadanlıqlar
- ☐ qaldırıcı-nəqlədicə avadanlıqlar
- ☐ soyuducu avadanlıqlar
- ☒ çəki-ölçüsü avadanlıqları
- ☐ xırdaalayıcı avadanlıqlar

67 Tərəzilərin istismar qaydasına hansılar aiddir çəki göstəricilərinin əyaniliyi çəkinin dəyişməzliyi həssaslıq sabitlik çəkinin dəqiqliyi

- ☐ çəkinin dəqiqliyi
- ☐ həssaslıq
- ☐ çəkinin dəyişməzliyi
- ☒ çəki göstəricilərinin əyaniliyi
- ☐ sabitlik

68 Tərəzilərin istismar qaydasına hansılar aiddir

- ☐ dəyişməzlik
- ☐ həssaslıq
- ☐ sabitlik
- ☒ maksimum çəkmə sürəti
- ☐ dəqiqlik

69 Tərəzilərin möhkəmliyi hansı göstəricilərə aiddir

- ☐ dəqiqliyə
- ☐ həssalığa
- ☐ metroloji
- ☒ istismar, sanitariya-gigiyena
- ☐ istismar, sanitariya-gigiyena

70 Tərəzilərdə maksimum çəkmə sürəti hansı göstəricilərə aiddir

- ☐ metroloji
- ☐ sabitliyə
- ☐ həssalığa
- ☒ istismar və sanitariya-gigiyena
- ☐ dəqiqliyə

71 Tərəzilərdə çəki göstəricilərinin əyaniliyi hansı göstəricilərə aiddir

- ☐ dəqiqliyə
- ☐ metroloji
- ☐ gigiyenik
- ☒ istismar
- ☐ həssalığa

72 Tərəzilərdə texniki xidmətlərin rahatlığı hansı göstəricilərə aiddir

- ☐ dəqiqliyə

- ☐ həssaslığa
- ☐ metroloji
- ☒ istismar
- ☐ sabitliyə

73 Estetik xassə tərəzilərin hansı göstəricilərinə aiddir

- ☐ reklama
- ☐ lingin rahatlığına
- ☐ konstruksiyasına
- ☒ xarici görünüşünə
- ☐ satışa

74 Tərəzilərdə istismar göstəriciləri nəyə səbəb olur

- ☐ dəqiqliyə
- ☐ həssaslığa
- ☐ metroloji rahatlığa
- ☒ texniki xidmətin rahatlığına
- ☐ sabitliyə

75 Tərəzilərdə işçi daşları hansı növdə olur

- ☐ lingli
- ☐ nümunəvi
- ☐ şərti
- ☒ ümumi təyinatlı, şərti, nümunəvi
- ☐ ümumi təyinatlı

76 Tərəzilərdə daşlar təyinatından asılı olaraq neçə qrupa bölünür

- ☐ 14.0
- ☐ 2.0
- ☐ 3.0
- ☒ 7.0
- ☐ 11.0

77 Platformalı stasionar tərəzilərə hansılar aiddir

- ☐ KNM-300
- ☐ PH-10S13
- ☐ BT
- ☒ BΠC
- ☐ MNM-500

78 Elektron-əmtəə tərəzilərə nə aiddir

- ☐ PH-10S18M
- ☐ BΠC
- ☒ BT
- ☐ ΠB-6
- ☐ PH-10S13

79 Platformalı stasionar tərəzilərə hansılar aiddir

- ☐ PH-10S18M
- ☐ PH-10S13
- ☐ ΠB
- ☒ BΠC

☐ PH-3S13

80 Əmtəə tərəziləri hansılara aiddir

- ☐ lingli tərəzilərə
- ☐ optik tərəzilərə
- ☐ stasionar tərəzilərə
- ☒ araba tərəzilərə
- ☐ tenzometrik tərəzilərə

81 Qapan tərəzilər harada qurulur

- ☐ lingdə
- ☐ yükün altında
- ☐ yükün altında əyilən düz döşəmədə
- ☒ yükün altında əyilməyən düz döşəmədə
- ☐ yükün altında əyilməyən dəmirdə

82 Stolüstü tərəzilər hansı səthdə qurulur

- ☐ düz
- ☐ perpendikulyar
- ☐ şaqüli
- ☒ üfqi
- ☐ paralel

83 Elektron tərəzilərə hansılar aiddir

- ☐ PH-10S13M
- ☐ BHO
- ☐ 1C-10S13
- ☒ 1261BH-3sT
- ☐ PH-3P13

84 Dingli-stolüstü tərəzilərə hansılar aiddir

- ☐ KNM-250
- ☒ 1s-10s13
- ☐ MNM-500
- ☐ 1261BH-3ST
- ☐ BHO

85 Hansı konveryerlərdən ticarətdə istifadə edilir

- ☒ stasionar
- ☐ səyyar
- ☐ stasionar və səyyar
- ☐ stolüstü
- ☐ platformalı

86 Çəki ölçü avadanlıqlarından neçə növ lingdən istifadə edilir

- ☐ 9.0
- ☐ 12.0
- ☐ 7.0
- ☐ 8.0
- ☒ 3.0

87 I növ lingdə dayaq nöqtəsi harada yerləşir

- ☐ qüvvələrin tətbiq nöqtələrin arxasında.
- ☐ qüvvələrin tətbiq nöqtələrinin üstündə
- ☐ qüvvələrin tətbiq nöqtələrinin altında
- ☒ qüvvələrin tətbiq nöqtələrinin arasında
- ☐ qüvvələrin tətbiq nöqtələrinin qarşısında

88 Çəki-ölçü avadanlıqlarında hansı növ linglərdən istifadə olunur

- ☐ I növ
- ☐ kvadrat
- ☐ IV növ
- ☐ II növ
- ☒ I,II növ

89 Hansı çəki-ölçü avadanlıqlarının hansında işıq tablosu olur

- ☐ daşlı
- ☒ elektron
- ☐ optik
- ☐ lingli
- ☐ platformalı

90 Çəki-ölçü avadanlıqlarında P nəyi göstərir

- ☐ optik tərəziləri
- ☐ stolüstü tərəziləri
- ☒ səyyar tərəziləri
- ☐ lingli-mexaniki tərəziləri
- ☐ platformalı tərəziləri

91 Çəki-ölçü avadanlıqlarında Q nəyi göstərir

- ☐ optik tərəziləri
- ☐ terzometrik tərəziləri
- ☐ mexaniki tərəziləri
- ☒ daşlı lingli tərəziləri
- ☐ elektron tərəziləri

92 Hansı tərəzilərdə hesablamaq daşın çəkisinə görə aparılır

- ☐ elektron tərəzilərdə
- ☐ platformalı tərəzilərdə
- ☒ şkalalı tərəzilərdə
- ☐ optik tərəzilərdə
- ☐ lingli tərəzilərdə

93 Çəki ölçü avadanlıqlarında T nəyi bildirir

- ☐ tasionar tərəziləri
- ☒ elektron terzometrik tərəziləri
- ☐ optik tərəziləri
- ☐ daşlı tərəziləri

94 Çəki-ölçü avadanlıqlarında C hərfi nəyi bildirir

- ☐ elekton tərəziləri
- ☐ stolüstü tərəziləri
- ☒ stasionar tərəziləri
- ☐ optik tərəziləri

☐ daşlı tərəziləri

95 Çəki-ölçü avadanlıqlarında II nəyi bildirir

- ☐ daşlı tərəziləri
- ☒ səyyar sənədləri
- ☐ stolüstü tərəziləri
- ☐ lingli tərəziləri
- ☐ stasionar tərəzi

96 Çəki-ölçü avadanlıqlarında ümumi təyinatlı daşlar neçə sinifdən ibarətdir

- ☐ 15.0
- ☐ 3.0
- ☐ 1.0
- ☒ 5.0
- ☐ 7.0

97 Ümumi təyinatlı çəki-ölçü avadanlıqları neçə qrupa bölünür

- ☐ 16.0
- ☐ 1.0
- ☒ 3.0
- ☐ 8.0
- ☐ 12.0

98 Hansı tərəzilər üfiqi səthə vurulur

- ☐ səyyar
- ☐ elektron
- ☐ sterbilatlı
- ☐ optik
- ☒ stolüstü daşlı

99 Yükün ağırlığı hansı tərəzilərdə ötürücü sistemə verilir

- ☐ stolüstü
- ☐ platformalı
- ☒ elektromexaniki
- ☐ optik
- ☐ səyyar

100 .Tərəzilər quraşdırılma prinsipinə görə neçə qrupa bölünür

- ☐ 1.0
- ☒ 3.0
- ☐ 12.0
- ☐ 10.0
- ☐ 8.0

101 Quraşdırma prinsipinə görə tərəzilər hansılara bölünür

- ☐ elektron
- ☒ səyyar,stolüstü,stasionar
- ☐ stasionar
- ☐ sterblatlı
- ☐ daşlı

102 Tərəzilərdə bərabərçiyinli linglərin ortasında nə yerləşir

- ☐ oxvari prizma
- ☒ dayaq prizması
- ☐ birləşdirici prizma
- ☐ qəbuledici prizma

103 Stolüstü daşlı təzəzilərin əsas hissəsi nədən ibarətdir

- ☐ qapaqdan
- ☐ daşdan
- ☒ bərabərçiyinli lingdən
- ☐ prizmadan
- ☐ şüşədən

104 tərəzilərin gövdəsi nədən hazırlanır

- ☐ bürüncdən
- ☐ aluminiumdan
- ☒ çubuqdan, poladdan
- ☐ misdən
- ☐ nikeldən

105 Tərəzinin yük qəbul edən prizmalarına nə söykənir

- ☒ bəndlər
- ☐ ciyinlər
- ☐ daşlar
- ☐ linglər
- ☐ qollar

106 Çox yük kütləsini çəkmək üçün hansı tərəzilərdən istifadə edilir

- ☐ elektrik tərəzilərdən
- ☐ qapalı tərəzilərdən
- ☒ platformalı tərəzilərdən
- ☐ siferblatlı tərəzilərdən
- ☐ optik tərəzilərdən

107 PH-10s13 markalı avadanlıqlar hansılara aiddir

- ☐ xırdaalayıcı avadanlıqlara
- ☒ tərəzilərə
- ☐ ticarət avtomatların
- ☐ nəqledici avadanlıqlara

108 PH-10s13 markalı tərəzilərdən çəki həddi nəqədərdir?

- ☐ 40-45kg
- ☐ 15kg
- ☒ 2,3-10kg
- ☐ 25kg
- ☐ 1kg

109 Tərəzilərin neçə metroloji göstəriciləri mövcuddur?

- ☐ 1.0
- ☒ 3.0
- ☐ 8.0
- ☐ 12.0
- ☐ 4.0

110 Əşyanı bir neçə dəfə çəkərək eyni göstərici almaq xassəsi hansı göstəricilərə aiddir?

- ☐ çəkinin itkisi
- ☒ çəki göstəricisinin dəyişməzliyi
- ☐ sabitlik
- ☐ həssaslıq
- ☐ çəkinin dəqiqliyi

111 Qüvvənin təsir nöqtəsində yük kütlələri arasındakı azacıq fərqi aşkar etmək xassəsi hansı metroloji göstəricilərə aiddir?

- ☐ çəkinin dəyişməzliyi
- ☒ Həssaslıq
- ☐ Sabitlik
- ☐ çəkinin itkisi
- ☐ çəkinin dəqiqliyi

112 Tərəzinin yol verilən xəta norması xəta həddində kütlə ölçüsünün həqiqi göstəricidən nə qədər kənara çıxdığını göstərmək xassəsi hansı metroloji göstəricilərə aiddir?

- ☐ Sabitlik
- ☐ Çəkinin itkisi
- ☐ Çəkinin dəyişməzliyi
- ☐ Həssaslıq
- ☒ Çəkinin dəqiqliyi

113 Tarazlıq vəziyyətindən çıxıb heç bir xarici qüvvə tətbiq edilmədən əqrəbin cüzi rəqsindən sonra əvvəlki vəziyyətinə qayıtması hansı metroloji göstəricəyə aiddir?

- ☐ çəkinin itkisi
- ☐ çəkinin dəyişməzliyi
- ☒ sabitlik
- ☐ həssaslıq
- ☐ çəkinin itkisi

114 .Hansı çəki daşları ilə platformalı tərəzilər yoxlanılır

- ☐ 30 kq-lıq çəki daşları
- ☒ 10 kq-lıq çəki daşları
- ☐ 15 kq-lıq çəki daşları
- ☐ 20 kq-lıq çəki daşları
- ☐ 25 kq-lıq çəki daşları

115 Tərəzilərin davamlılığı,həssaslığı və dəqiqliyi hansı çəki daşları ilə təyin olunur

- ☐ I sinif çəki daşları
- ☒ IV sinif çəki daşları
- ☐ V sinif çəki daşları
- ☐ III sinif çəki daşları
- ☐ II sinif çəki daşları

116 Hər bir çəki daşının nominal çəkisi həqiqi çəkiddən nə qədər azdır

- ☐ 150.0
- ☒ 100.0
- ☐ 50.0
- ☐ 80.0
- ☐ 120.0

117 Şərti çəki daşları hansı tərəzilər üçün nəzərdə tutulub

- ☐ platformalı tərəzilər
- ☒ nümunəvi tərəzilər
- ☐ laboratoriya tərəzilər
- ☐ texniki tərəzilər
- ☐ hidrostatik tərəzilər

118 Ticarət və ictimai işdə əsasən hansı çəki daşlarından istifadə olunur

- ☐ nümunəvi
- ☐ karatlı
- ☐ tərəziyə qoyulan
- ☐ ümumi təyinatlı
- ☒ şərti olaraq avtomatik tərəzilər üçün

119 V sinif çəki daşları hansı kütləyə malikdir

- ☐ 7qr-14kq
- ☐ 3qr-8kq
- ☐ 2qr-7kq
- ☒ 5qr-10kq
- ☐ 4qr-9kq

120 Bütün sinif çəki daşlarının materialı hansı vahid sıxlığa malikdir.

- ☐ $\rho=11 \times 10^3 \text{ kq/m}^3$
- ☐ $\rho=6 \times 10^3 \text{ kq/m}^3$
- ☐ $\rho=4 \times 10^3 \text{ kq/m}^3$
- ☒ $\rho=8 \times 10^3 \text{ kq/m}^3$
- ☐ $\rho=9 \times 10^3 \text{ kq/m}^3$

121 Kimyəvi analizlərdə adi dəqiqlikli hansı çəki daşlarından istifadə olunur

- ☐ V sinif çəki daşları
- ☐ III sinif çəki daşları
- ☐ I sinif çəki daşları
- ☒ II sinif çəki daşları
- ☐ IV sinif çəki daşları

122 Yüksək dəqiqlikli mikrokimyəvi və kimyəvi analizlərdə hansı çəki daşlarından istifadə olunur

- ☐ V sinif çəki daşları
- ☐ III sinif çəki daşları
- ☐ II sinif çəki daşları
- ☒ sinif çəki daşları
- ☐ IV sinif çəki daşları

123 Ticarətdə və təsərrüfatda əməliyyatlarında hansı çəki daşlarından istifadə olunur

- ☐ IV sinif çəki daşları
- ☐ II sinif çəki daşları
- ☐ I sinif çəki daşları
- ☒ V sinif çəki daşları
- ☐ III sinif çəki daşları

124 Tibbi ləvazimat və dəqiq texniki ölçülmələrdə hansı daşlardan istifadə olunur

- ☐ V sinif çəki daşları

- ☐ II sinif çəki daşları
- ☐ I sinif çəki daşları
- ☒ IV sinif çəki daşları
- ☐ III sinif çəki daşları

125 Qiymətli daşların çəkilməsində və yüksək dəqiqlikli texniki analizlərdə hansı çəki daşlarından istifadə olunur

- ☐ V sinif çəki daşları
- ☐ II sinif çəki daşları
- ☐ I sinif çəki daşları
- ☒ III sinif çəki daşları
- ☐ IV sinif çəki daşları

126 Ümumi təyinatlı çəki daşları hansı çəkiddə istehsal olunur

- ☐ 5mq-25kq
- ☐ 3mq-23kq
- ☐ 0,5mq-10kq
- ☒ 1mq-20kq
- ☐ 4mq-25kq

127 Ümumi təyinatlı çəki daşları neçə qrupa bölünür

- ☐ 6.0
- ☐ 3.0
- ☐ 2.0
- ☒ 5.0
- ☐ 4.0

128 Yarımavtomat tərəzilərdə hansı hissə iki lentli nəqliyici ilə məhsulun qəbulediciyə ötürülməsini təmin edir

- ☐ çəkici qurğu
- ☐ iki ötürücü
- ☐ yükləyici
- ☒ mənbə

129 Hansı tərəzilər mənbə,yükləyici,iki ötürücü,çəki qurğusu və çərçivədən ibarətdir

- ☐ elektron
- ☐ stolüstü daşlı
- ☐ elektrik
- ☒ yarım avtomat
- ☐ hidrostatik

130 Siferblatlı platformalı tərəzilərdə hansı yük zamanı 2 çəki daşı qoyulur

- ☐ 500-700 kq hüdudunda yükün çəkilməsində
- ☐ 200-300 kq hüdudunda yükün çəkilməsində
- ☐ 100-200 kq hüdudunda yükün çəkilməsində
- ☒ 400-600 kq hüdudunda yükün çəkilməsində
- ☐ 300-500 kq hüdudunda yükün çəkilməsində

131 Siferblatlı platformalı tərəzilərdə hansı yük zamanı bir çox daşı qoyulur

- ☐ 100-200 kq hüdudunda yükün çəkilməsində
- ☐ 400-600 kq hüdudunda yükün çəkilməsində
- ☐ 300-500 kq hüdudunda yükün çəkilməsində

- ☐ 200-300 kq hüdudunda yükün çəkilməsində
- ☒ 200-400 kq hüdudunda yükün çəkilməsində

132 Siferlatlı platformalı tərəzilərdə nə zaman çəki daşlarından istifadə olunur

- ☐ yükün kütləsi 600kq-dan çox olmasa
- ☐ yükün kütləsi 400kq-dan çox olmasa
- ☐ yükün kütləsi 300kq-dan çox olmasa
- ☒ yükün kütləsi 200kq-dan çox olmasa
- ☐ yükün kütləsi 500kq-dan çox olmasa

133 Çiyinlərin nisbətində görə platformada tərəzilər neçə qrupa bölünür

- ☐ 6.0
- ☐ 3.0
- ☐ 2.0
- ☒ 5.0
- ☐ 4.0

134 Tərəzinin ən böyük və ən kiçik yükləmə həddi,adı və markası,hazırlandığı zavod,tərəzinin nömrəsi,istehsal tarixi harada qeyd olunur

- ☐ birləşdirici dayağı
- ☐ eyniçiyinli ling
- ☐ dayaq prizması
- ☒ dayaq prizması
- ☐ tərəzinin dayağı

135 Tərəzinin yükləmə həddi harada göstərilir

- ☐ eyniçiyinli ling
- ☐ yükləmə prizma
- ☐ tərəzinin dayağı
- ☒ dayaq prizması
- ☐ birləşdirici dayağı

136 Stolüstü daşlı tərəzilərdə hansı hissə sırğaların köməyi ilə tərpənməz qulaqcıqla əlaqədardır

- ☐ eyniçiyinli ling
- ☐ tərəzinin dayağı
- ☐ yükləmə prizma
- ☒ dayaq prizması
- ☐ birləşdirici dayağı

137 Stolüstü daşlı tərəzilərdə hər bir köçəkədi lingin neçə prizması var

- ☐ 5.0
- ☐ 2
- ☐ 1.0
- ☒ 3.0
- ☐ 4

138 Köməkədi çiyinlər stolüstü yaylı tərəzilərdə nə ilə əlaqələnir

- ☐ yükləmə prizma
- ☐ tərəzinin dayağı
- ☐ dayaq prizması
- ☒ birləşdirici prizma
- ☐ eynicinsli lingdə

139 Hansı tərəzilər eynibərabər çiyinli və 5prizmalıdır

- ☐ yaylı
- ☐ elektron
- ☐ elektrik
- ☒ stolüstü
- ☐ hidrostatik

140 Ölçülmənin dəqiqliyinə görə tərəzilər neçə qrupa bölünür

- ☐ 8.0
- ☐ 5.0
- ☐ 4.0
- ☒ 7.0
- ☐ 6.0

141 Müxtəlif yüklərin tabaq və ya meydançada çəkilməsi hansı tərəzilərdə həyata keçirilir

- ☐ yaylı
- ☐ hidrostatik
- ☐ elektrik
- ☒ stolüstü daşlı
- ☐ elektron

142 Ağırliq mərkəzi və dayaq nöqtəsin vəziyyətindən asılı olaraq lingin tarazlığının neçə vəziyyəti olur

- ☐ 6
- ☐ 4.0
- ☐ 2.0
- ☒ 3.0
- ☐ 5.0

143 Lingin tarazlığına nə təsir edir

- ☐ ağırliq mərkəzi
- ☐ lingin kütləsi
- ☐ çiyinlərin nisbəti
- ☒ dayaq nöqtəsinin yeri
- ☐ yükün kütləsi

144 Hansı yüklərin çəkilməsində bərabərçiyinli linglərdən istifadə olunur

- ☒ 10kq-a qədər
- ☐ 20kq-a qədər
- ☐ 15kq-a qədər
- ☐ 5kq-a qədər
- ☐ 25kq-a qədər

145 Hansı tərəzilərin konstruksiyası lingin tarazılığı dayaq nöqtəsinin ətrafında xarici qüvvənin ərdəyişməsinə əsasən aparılır

- ☐ nümunəvi
- ☐ texniki
- ☐ laborator
- ☒ linqli-mexanik
- ☐ hidrostatik

146 Tərəzilərin markirovkasında göstəricilərin ötürülməsi yerini nə ifadə edir

- ☐ növbəti rəqəm
- ☐ hərfdən əvvəlki rəqəm
- ☐ II hərf
- ☒ son rəqəm
- ☐ rəqəmdən sonrakı hərf

147 Tərəzilərin markirovkasında hesabatın növünü nə ifadə edir

- ☐ rəqəmdən sonrakı hərf
- ☐ II hərf
- ☐ I hərf
- ☒ növbəti rəqəm
- ☐ hərfdən əvvəlki rəqəm

148 Tərəzilərin markirovkasında təqdim olunan qurğunun növünü nə ifadə edir

- ☐ növbəti rəqəm
- ☐ II hərf
- ☐ I hərf
- ☒ rəqəmdən sonrakı hərf
- ☐ hərfdən əvvəlki rəqəm

149 Tərəzilərin markirovkasında çəkilən yükün ən böyük həddini nə ifadə edir

- ☐ növbəti rəqəm
- ☐ II hərf
- ☐ I hərf
- ☒ hərfdən əvvəlki rəqəm
- ☐ rəqəmdən sonrakı hərf

150 Tərəzilərin markirovkasında istismar yerində yerləşdirilməni nə xarakterizə edir

- ☐ növbəti rəqəm
- ☐ hərfdən əvvəlki rəqəm
- ☐ I hərf
- ☒ II hərf
- ☐ rəqəmdən sonrakı hər

151 Tərəzilərin markirovkasında konstruksiya və təsir prinsipini nə ifadə edir

- ☐ növbəti rəqəm
- ☐ hərfdən əvvəlki rəqəm
- ☐ II hərf
- ☒ I hərf
- ☐ rəqəmdən sonrakı hərf

152 1A sinfinə malik tərəzilər hansı dəqiqlik xətasına malikdir

- ☐ $\pm 0,3\%$, yəni 3qr 1kq kütlə üçün
- ☐ $\pm 0,2\%$, yəni 2qr 1kq kütlə üçün
- ☐ $\pm 0,01\%$, yəni $\pm 0,1$ qr 1kq kütlə üçün
- ☒ $\pm 0,1\%$, yəni ± 1 qr 1kq kütlə üçün
- ☐ $\pm 0,02\%$, yəni 0,2qr 1kq kütlə üçün

153 Ticarət və ictimai iaşədə hansı sinif tərəzilərdən istifadə olunur

- ☐ 5A
- ☐ 3A
- ☐ 2A

- ☒ 1A
☐ 4A

154 .Çəki daşları hansı tərəzilərlə yoxlanılır

- ☐ lingli mexaniki
☐ texniki tərəzilər
☐ laboratoriya tərəzilər
☒ nümunəvi tərəzilər
☐ hidrostatik

155 Avtomatlaşdırma dərəcəsinə görə tərəzilər neçə qrupa bölünür

- ☐ 6.0
☐ 4.0
☐ 2.0
☒ 3.0
☐ 5.0

156 Ticarət və ictimai iaşədə hansı tərəzilərdən istifadə edilir

- ☐ lingli mexaniki
☐ texniki tərəzilər
☐ laboratoriya tərəzilər
☒ nümunəvi tərəzilər
☐ hidrostatik

157 Laborator analizlər hansı tərəzilərdə yoxlanılır

- ☐ lingli mexaniki
☐ texniki tərəzilər
☐ nümunəvi tərəzilər
☒ laboratoriya tərəzilər
☐ hidrostatik

158 PMM tipli maşınlar hansılara aiddir

- ☐ dozalayıcı
☐ yoğurucu
☐ presləyici
☒ kəsici
☐ xırdalayıcı

159 Çörəkdoğrayan maşınlar hansılara aiddir

- ☐ MNM
☒ MPX-200
☐ MOK-250
☐ KA-45
☐ MPT

160 MPX-200 tipli maşınlar hansılara aiddir

- ☐ presləyiciyə
☐ xəmir yoğurana
☒ çörəkdoğrayana
☐ ətçəkənə
☐ qiymə qarışdırana

161 orta güclü kameralarda nə qədər məhsul saxlamaq olar ?

- ☐ 10t
- ☒ 500 t
- ☐ 200t
- ☐ 150t
- ☐ 50t

162 Stasionar platformalı tərəzilər neçə növdə buraxılır ?

- ☐ 18.0
- ☒ 3.0
- ☐ 6.0
- ☐ 7.0
- ☐ 12.0

163 Hansı maşının mexanizmi gövdə,daxili örtüklü stator və konik rotordan ibarətdir

- ☐ bişmiş tərəvəzləri narın xırdalayan mexanizm
- ☐ suxari və ədviyyatları xırdalayan mexanizm
- ☒ qozu xırdalayan mexanizm
- ☐ qəhvə üyüdən mexanizm
- ☐ çiy tərəvəz doğrayan mexanizm

164 Hansı maşının mexanizmi karkos,reversiv elektrik mühərriki və şaquli birləşdirilmiş gövdədən ibarətdir

- ☐ qəhvə üyüdən mexanizm
- ☐ suxari və ədviyyatları xırdalayan mexanizm
- ☐ çiy tərəvəz doğrayan mexanizm
- ☒ qozu xırdalayan mexanizm
- ☐ bişmiş tərəvəzləri narın xırdalayan mexanizm

165 Qozun narın üyüdülməsi üçün valkda neçə dəlik olmalıdır

- ☐ 45.0
- ☒ 40.0
- ☐ 25.0
- ☐ 30.0
- ☐ 35.0

166 Qozun orta ölçülü üyüdülməsi üçün valkda neçə dəlik olmalıdır

- ☐ 22.0
- ☐ 18.0
- ☒ 26.0
- ☐ 13.0
- ☐ 15.0

167 Qozun iri üyüdümü üçün valkda neçə dəlik olmalıdır

- ☐ 17.0
- ☒ 15.0
- ☐ 9.0
- ☐ 11.0
- ☐ 13.0

168 Üyüdülmə maşınlarında dəlik hansı ölçüdə olmalıdır ki,iri üyüdüm alınsın

- ☐ 2,0mm

- ☒ 1,5mm
- ☐ 0,5mm
- ☐ 1,0mm
- ☐ 2,5mm

169 Hansı mexanizm gövdə,birləşdirici val,qapaq,iki plastmas rezervkar,dəyirman daşı,dəyirman daşları arasındakı dəyili tənzimləyən mexanizmdən ibarətdir

- ☐ çiy tərəvəz doğrayan mexanizm
- ☒ qozu xırdalayan mexanizm
- ☐ suxari və ədviyyatları xırdalayan mexanizm
- ☐ bişmiş tərəvəzləri narın xırdalayan mexanizm
- ☐ qəhvə üyüdən mexanizm

170 Hansı mexanizm gövdədə yerləşən rəngləyici disk və barabandan ibarətdir

- ☐ qəhvə üyüdən mexanizm
- ☐ çiy tərəvəz doğrayan mexanizm
- ☐ suxari və ədviyyatları xırdalayan mexanizm
- ☐ bişmiş tərəvəzləri narın xırdalayan mexanizm
- ☒ qozu xırdalayan mexanizm

171 Hansı mexanizm gövdə,yükləyici bunker,reduktor və işçi valklardan ibarətdir

- ☐ çiy tərəvəz doğrayan mexanizm
- ☐ bişmiş tərəvəzləri narın xırdalayan mexanizm
- ☒ qozu xırdalayan mexanizm
- ☐ suxari və ədviyyatları xırdalayan mexanizm
- ☐ qəhvə üyüdən mexanizm

172 Məhsulları xırda tikələrə,hissələrə bölmək üçün hansı maşınlardan istifadə olunur

- ☐ slayserdə
- ☒ doğrayıcı maşınlarda
- ☐ üyüdülmə maşınlarda
- ☐ sürtülmə maşınlarda
- ☐ ətçəkən maşınlarda

173 Bişirilmiş tərəvəz,kəsmik kimi məhsullar hansı maşınlarda əzilir

- ☐ üyüdülmə maşınlarda
- ☒ sürtülmə maşınlarda
- ☐ slayserdə
- ☐ ətçəkən maşınlarda
- ☐ doğrayıcı maşınlarda

174 Qəhvə,şəkər,suxari kimi möhkəm məhsullar hansı maşınlarda xırdalanır

- ☐ slayserdə
- ☒ üyüdülmə maşınlarda
- ☐ sürtülmə maşınlarda
- ☐ doğrayıcı maşınlarda
- ☐ ətçəkən maşınlarda

175 Formalaşdırıcı avadanlıqlar necə adlanır

- ☐ suxarı əzən maşınlar
- ☒ xəmir yayan maşınlar
- ☐ tərəvəz doğrayan maşınlar

- ☐ kəsici maşınlar
- ☐ qabyuyan maşınlar

176 Rəngləyici qutu neçə hissədən ibarətdir ?

- ☐ 5.0
- ☐ 6.0
- ☐ 2.0
- ☒ 3.0
- ☐ 4.0

177 Karno dövrünü neçə prosesdən ibarətdir ?

- ☐ 15.0
- ☒ 4.0
- ☐ 3.0
- ☐ 2.0
- ☐ 1.0

178 Dövrələrin sayına görə kompressorlar neçə qrupa bölünür ?

- ☐ 25.0
- ☐ 17.0
- ☒ 2.0
- ☐ 8.0
- ☐ 4.0

179 Neçə növ skanerlər var ?

- ☐ 2.0
- ☒ 6.0
- ☐ 5.0
- ☐ 4.0
- ☐ 3.0

180 Xəmiryoğuran maşının hansı hissəsi dibliyi süzkəc formasında hazırlanmış düzbucaqlı tutum formasındadır

- ☐ ötürücü
- ☒ karkas
- ☐ eləyici
- ☐ lentli konveyer
- ☐ tənzimləmə mexanizmi

181 Xəmiryoğuran maşının hansı hissəsi paralel vtulkalı-zəncirlə birləşən ötürücü və dartıcı barabanlardan ibarətdir

- ☐ ötürücü
- ☒ lentli konveyer
- ☐ yayıcı
- ☐ karkas
- ☐ tənzimləmə mexanizmi

182 Xəmiryoğuran maşının hansı hissəsi sərt mufta ilə birləşmiş elektrik mühərriki və reduktordan ibarətdir

- ☐ karkas
- ☒ ötürücü
- ☐ yayıcı
- ☐ lentli konveyer

☐ tənzimləmə mexanizmi

183 Xəmiryayan maşınının hansı hissə metalik vərəqlərə paradaqlanıb və dibliklə 2 hissəyə bölünüb

- ☐ yayıcı
- ☒ karkas
- ☐ ötürücü
- ☐ tənzimləmə mexanizmi
- ☐ lentli konveyer

184 Xəmiryayan maşınlar hansı sinfə aiddir

- ☐ sürət
- ☒ formalaşdırıcı avadanlıqlar
- ☐ məhsuldarlıq
- ☐ güc
- ☐ faydalı iş əmsalı

185 PMM maşınının hansı hissədə gövdəyə bərkidilmişdir və 3 idarəedici düymədən ibarətdir

- ☐ sürüşdürücü
- ☒ kəsici çərçivə
- ☐ vintli qurğular
- ☐ idarəetmə pultu
- ☐ ötürücü

186 PMM maşınının hansı hissəsi elektrik mühərriki,qayıqlı ötürücü və işlək vintlə ötürülən fırlayıcıdan ibarətdir

- ☐ idarəetmə pultu
- ☐ sürüşdürücü
- ☐ ötürücü
- ☐ vintli qurğular
- ☒ kəsici çərçivə

187 PMM maşınının hansı hissəsində dəlikli puason və işlək qaykalar quraşdırılıb

- ☐ vintli qurğular
- ☐ idarəetmə pultu
- ☐ sürüşdürücü
- ☐ ötürücü
- ☒ kəsici çərçivə

188 Hansı formalaşdırıcı maşın yağların müxtəlif formada doqraması üçün nəzərdə tutulmuşdur

- ☐ PMM maşını
- ☐ MKT-150 maşını
- ☒ MPF-300A maşını
- ☐ PDM-5 yağdoğrayıcı
- ☐ MKW-250 maşını

189 PMM maşınının hansı hissəsi hərəkətsizdir və 16 ədəd düzbucaqlı yuvacıqlara malikdir

- ☐ idarəetmə pultu
- ☒ kəsici çərçivə
- ☐ vintli qurğular
- ☐ ötürücü
- ☐ sürüşdürücü

190 Hansı formalaşdırıcı maşın doğrayıcı məftilləri olan çərçivə,sürüşdürücü,ötürücü və idarəetmə pultundan ibarətdir

- ☐ PDM-5 yağdoğrayıcı
- ☒ PMM maşını
- ☐ MPΓ-300A maşını
- ☐ MKW-250 maşını
- ☐ MKT-150 maşını

191 Hansı mexanizmə təsir etməklə halqaların nisbi vəziyyəti və porşenin hərəkət kəmiyyətini dəyişmək olar

- ☐ porsiyaları dozalaşdıran mexanizm
- ☒ tənzimləyicinin dəstəyi
- ☐ konsol örtüyünün gövdəsinə
- ☐ yükləyici slindrlərə
- ☐ porşənə

192 Yağdoğrayıcının hansı hissəsi işçi kamera adlanır və kapron filyer üzərinə quraşdırılır

- ☐ konsol örtüyünün gövdəsinə
- ☒ porşen
- ☐ porsiyaları dozalaşdıran mexanizm
- ☐ yükləyici slindrlərə
- ☐ çərçivəli ötürücü

193 PDM-5 yağdoğrayan maşının hansı hissəsi plata üzərində yerləşdirilib və gövdənin qapağı ilə örtülüb

- ☐ konsol örtüyünün gövdəsinə
- ☒ porşənə
- ☐ porsiyaları dozalaşdıran mexanizm
- ☐ çərçivəli ötürücü
- ☐ yükləyici slindrlərə

194 PDM-5 yağdoğrayıcı maşınının hansı hissəsində kvadrat nasadkalı iki ötürücü val vardır

- ☐ çərçivəli ötürücü
- ☐ yükləyici slindrlərə
- ☐ porsiyalı dozalaşdıran mexanizm
- ☒ porşənə
- ☐ konsol örtüyünün gövdəsinə

195 PDM-5 yağdoğrayıcı maşının hansı hissəsinə bilavasitə çərçəvəli təkərin fırlanması ilə təsir etmək olar

- ☐ porsiyaları dozalaşdıran mexanizm
- ☒ porşənə
- ☐ konsol örtüyünün gövdəsinə
- ☐ yükləyici slindrlərə
- ☐ çərçivəli ötürücü

196 Əl ilə idarə olunan PDM-5 yağdoğrayıcısı soyudulmuş kərə yağını hansı porsiyalara dozalaşdırır

- ☐ 7,14 və 23qr
- ☐ 8,16 və 19qr
- ☒ 5,10 və 15qr
- ☐ 7,11 və 16qr
- ☐ 6,14 və 18qr

197 MΦK-240 maşınının hansı hissəsi dibində kiçik oval dəliyi olan tərənəmz slindirdən ibarətdir

- ☐ panirovka üçün suxarısı olan bunkerı olan disk stolu
- ☒ kotlet kütləsi üçün bunker
- ☐ alüminium gövdə
- ☐ formalaşdırıcı slindri olan disk stol
- ☐ əyri reduktorlu elektrikötürücüsü

198 Aşağıdakı hansı avadanlıqlardan hansında məhsula müəyyən həndəsi forma vermək üçün təzyiqlə təsir edilir

- ☐ qablaşdırıcı avadanlıqlar
- ☒ formalaşdırıcı avadanlıqlar
- ☐ fəsovka avadanlıqlar
- ☐ soyuducu avadanlıqlar
- ☐ qablaşdırıcı avadanlıqlar

199 Hansı maşın məhsulunu yalnız doğranması deyil həm də üst-üstə qalaqlanmasını təmin edir

- ☐ düz kəsim tabağa
- ☐ ötürücü mexanizm
- ☐ qalınlığın tənzimləyicisi
- ☐ universal tabaq düz kəsim tabağa
- ☒ elektrik mühərrikini valı

200 MPT-300A maşınının hansı tabağı məhsulu yalnız 90bucaq altında kəşməsinə təmin edir

- ☐ universal tabaq
- ☐ qalınlığın tənzimləyicisi
- ☒ düz kəsim tabağa
- ☐ ötürücü mexanizm
- ☐ elektrik mühərrikini valı

201 MPT-300A maşınının hansı tabağı məhsulun 30-90 bucaq altında kəşməsinə təmin edir

- ☐ ötürücü mexanizm
- ☒ universal tabaq
- ☐ düz kəsim tabağa
- ☐ qalınlığın tənzimləyicisi
- ☐ elektrik mühərrikini valı

202 MPT-300A maşınının hansı hissəsi bölgülənir,dəstək,iki təmizləyici və dayaq və iki dayaq masasından ibarətdir

- ☐ universal tabaq
- ☒ qalınlığın tənzimləyicisi
- ☐ ötürücü mexanizm
- ☐ elektrik mühərrikini valı
- ☐ düz kəsim tabağa

203 MPT-300A maşınının hansı hissəsi 2 qurdabənzər reduktor və şarkirli 4halqalı mexanizmdən ibarətdir

- ☐ düz kəsim tabağa
- ☒ ötürücü mexanizm
- ☐ elektrik mühərrikini valı
- ☐ qalınlığın tənzimləyicisi
- ☐ universal tabaq

204 Hansı maşın gövdə,elektrik mühərriki,ötürücü mexanizm,diskli bıcaq,məhsulun qalınlığını tənzimləyən qurğu,universal tabaq,bıcaq itiləyən qurğudan ibarətdir

- ☐ MPГ-300A maşınında
- ☒ MKГ-150 maşınında
- ☐ MKN-11 maşınında
- ☐ MKW-250 maşınında
- ☐ MPГY-370 maşınında

205 Ticarət və iaşədə pendirin əzilməsi üçün hansı maşından istifadə olunur

- ☐ MPГ-300A maşınında
- ☒ MKГ-150 maşınında
- ☐ MKN-11 maşınında
- ☐ MKW-250 maşınında
- ☐ MPГY-370 maşınında

206 Hansı maşında məhsul bıçağa qalınlığı ötürücü mexanizmlə tənzimlənən qurğu ilə verilir

- ☐ MKW-250 maşınında
- ☐ MPГ-300A maşınında
- ☐ MKN-11 maşınında
- ☒ MPГY-370 maşınında
- ☐ MKГ-150 maşınında

207 Hansı maşında məhsul öz kütləsinə əsasən bıçağa tərəf sürüşür və doğranan tikənin qalınlığı bıçaqla dayaq stolu arasındakı məsafədən asılıdır

- ☐ MKN-11 maşınında
- ☒ MPГ-300A maşınında
- ☐ MPГY-370 maşınında
- ☐ MKW-250 maşınında
- ☐ MKГ-150 maşınında

208 Neçə çörəkdoğrandıqdan sonra ovuntu üçün nəzərdə tutulmuş yeşik təmizlənir

- ☐ 140.0
- ☐ 120.0
- ☒ 50.0
- ☐ 80.0
- ☐ 100.0

209 Neçə çörəkdoğrandıqdan sonra oraqvari bıçaq itilənir

- ☐ 10000.0
- ☒ 20000.0
- ☐ 40000.0
- ☐ 60000.0
- ☐ 80000.0

210 AXM-300T çörəkdoğrayan maşının hansı hissəsi tabaq,plastmas qapaq,istiqamətləndirici plastin və qapayıcı açardan ibarətdir

- ☐ bıçaq disq
- ☒ qəbuledici qurğu
- ☐ əksyükləyici
- ☐ şatun
- ☐ tənzimləmə mexanizmi

211 AXM-300T çörəkdoğrayan maşınının hansı hissəsi zəncirli ötürücü üzərində quraşdırılmış barmaqlığa təsir edən itələyicidən ibarətdir

- ☐ kronşteyn
- ☐ bıçaq disq
- ☒ verici mexanizm
- ☐ əksyükləyici
- ☐ şatun

212 AXM-300T çörəkdoğrayan maşınının hansı hissəsi ikipilləli şkv birləşdirilmiş val üzərindəki elektrik mühərrikindən ibarətdir

- ☐ kronşteyn
- ☒ ötürücü
- ☐ əksyükləyici
- ☐ şatun
- ☐ tənzimləmə mexanizmi

213 Çörəkdoğrayan maşında hansı mexanizm qoruyucu qapağı olan hərəkətedici qəbuledən tabaqdır

- ☐ bıçaq disq
- ☒ boşaldıcı mexanizm
- ☐ əksyükləyici
- ☐ şşatun
- ☐ tənzimləmə mexanizmi

214 Çörəkdoğrayan maşının hansı hissəsi barmaqlı eksentrikdən və ötürücü vala birləşdirilmiş 2 disqdən ibarətdir

- ☐ bıçaq disq
- ☒ tənzimləmə mexanizmi
- ☐ əksyükləyici
- ☐ şatun
- ☐ kronşteyn

215 Ötürücü mexanizmin əsas hissəsi nə

- ☐ bıçaq disq
- ☒ vint cütüyü
- ☐ şatun
- ☐ tənzimləmə mexanizmi
- ☐ kronşteyn

216 Doğranma mexanizminin əsas hissəsi nədir

- ☐ əksyükləyici
- ☒ bıçaq disq
- ☐ kronşteyn
- ☐ tənzimləmə mexanizmi
- ☐ şatun

217 Hansı maşının mexanizmi ötürücü,doğrayıcı mexanizm ötürücü və boşaldıcı qurğulardan ibarətdir.

- ☐ məxsusi ötürücüsü olan tərəvəzdoğrayan maşınlar
- ☐ diskli tərəvəzdoğrayan maşınlar
- ☐ puansonlu tərəvəzdoğrayan maşınlar
- ☐ kombinə olunmuş işçi orqanı olan tərəvəzdoğrayan maşınlar
- ☒ çörəkdoğrayan maşının mexanizmi

218 Çərəyin yaxşı doğranması nə ilə şərtlənir

- ☐ içliyin məsaməliyi

- ☐ basılmanın deformasiyası ilə
- ☒ doğranmanın düzgün seçilmiş rejimi ilə
- ☐ çörəyin keyfiyyəti ilə
- ☐ bucağın materialı ilə

219 Dondurulmuş məhsulların doğranılması üçün nəzərdə tutulmuş maşınlarda hansı məhsullar doğranılır

- ☐ donmuş tərəvəzlər
- ☒ donmuş sümüksüz balıq əti,ət və subməhsullar
- ☐ donmuş konservlər
- ☐ donmuş meyvələr
- ☐ donmuş süd məhsullar

220 Hansı maşının mexanizmi gövdə,elektrik mühərriki,ötürücü qurğu,araba və işçi alətdən ibarətdir

- ☒ ətyumşaldıcı
- ☐ məxsusi ötürücüsü olan tərəvəzdoğrayan maşınlar
- ☐ diskli tərəvəzdoğrayan maşınlar
- ☐ rotorlu tərəvəzdoğrayan maşınlar
- ☐ puansonlu tərəvəzdoğrayan maşınlar

221 Ətin iri çəkilməsində tor bıçağın dəliyi hansı ölçüdə olur

- ☐ 7mm diametrli
- ☐ 7mm diametrli
- ☐ 5mm diametrli
- ☐ 3mm diametrli
- ☒ 9mm diametrli

222 Ətçəkən maşınlarda məhsulun sıxılma əmsalı hansı hədudda olur

- ☐ 2,7-3,0
- ☐ 2,0-2,1
- ☐ 1,5-1,9
- ☒ 2,25-2,4
- ☐ 2,5-2,7

223 Ətçəkən maşınlar nə ilə fərqlənir

- ☒ qabaritinə görə
- ☐ təyinatına görə
- ☐ quruluşuna görə
- ☐ quruluşuna görə
- ☐ quraşdırılmasına görə

224 Hansı maşınlar yükləyici bunker,diskli bıcaq,reduktor,hərəkətli platforma və itiləyicidən ibarətdir

- ☒ diskli tərəvəzdoğrayan maşınlar
- ☐ kombinə olunmuş işçi orqanı olan tərəvəzdoğrayan maşınlar
- ☐ rotorlu tərəvəzdoğrayan maşınlar
- ☐ puansonlu tərəvəzdoğrayan maşınlar
- ☐ məxsusi ötürücüsü olan tərəvəzdoğrayan maşınlar

225 Hansı maşının mexanizmində məhsul 3 qarşılıqlı perpendikulyar səthlərə doğranır

- ☐ rotorlu tərəvəzdoğrayan maşınlar
- ☐ məxsusi ötürücüsü olan tərəvəzdoğrayan maşınlar
- ☐ puansonlu tərəvəzdoğrayan maşınlar
- ☒ diskli tərəvəzdoğrayan maşınlar

- ☐ kombinə olunmuş işçi orqanı olan tərəvəzdoğrayan maşınlar

226 Hansı maşının mexanizmində tərəvəzlərin doğranması porşen vasitəsilə tərpənməz bıçaqla həyata keçirilir

- ☐ kombinə olunmuş işçi orqanı olan tərəvəzdoğrayan maşınlar
☐ məxsusi ötürücüsü olan tərəvəzdoğrayan maşınlar
☐ rotorlu tərəvəzdoğrayan maşınlar
☐ puansonlu tərəvəzdoğrayan maşınlar
☒ diskli tərəvəzdoğrayan maşınlar

227 Hansı maşının mexanizmində məhsul barabanın qarşısındakı tərpənməz slindirlik divara şaqüli bərkidilmiş bıçaqla doğranır

- ☐ məxsusi ötürücüsü olan tərəvəzdoğrayan maşınlar
☐ kombinə olunmuş işçi orqanı olan tərəvəzdoğrayan maşınlar
☐ puansonlu tərəvəzdoğrayan maşınlar
☒ diskli tərəvəzdoğrayan maşınlar
☐ rotorlu tərəvəzdoğrayan maşınlar

228 Hansı maşının mexanizmi daxilində elektrik mühərriki, qayıqlı ötürücü və şaqüli ötürücü val quraşdırılmış gövdədən ibarətdir

- ☐ kombinə olunmuş işçi orqanı olan tərəvəzdoğrayan maşınlar
☒ diskli tərəvəzdoğrayan maşınlar
☐ rotorlu tərəvəzdoğrayan maşınlar
☐ puansonlu tərəvəzdoğrayan maşınlar
☐ məxsusi ötürücüsü olan tərəvəzdoğrayan maşınlar

229 İşçi orqanının hərəkət xarakteri və formasından asılı olaraq tərəvəzlərdə doğrayan maşınlar neçə qrupa bölünür

- ☐ 5.0
☐ 2.0
☐ 3.0
☐ 6.0
☒ 4.0

230 P3-XTU-3 tipli maşın nə üçün istifadə edilir

- ☐ ətçəkmək üçün
☐ çörək doğramaq üçün
☐ krem hazırlamaq üçün
☒ xəmirin intensiv yoğrulması üçün
☐ qiymə qarışdırmaq üçün

231 Xəmirin intensiv yoğrulması üçün hansı maşınlardan istifadə edilir

- ☐ MUK-60
☐ YMM
☐ MPT
☒ P3-YTU-3
☐ MUM

232 MTM-15 tipli maşın nə üçün istifadə edilir

- ☐ qiymə qarışdırmaq üçün
☐ krem hazırlamaq üçün
☐ tərəvəz yumaq üçün

- ☒ bərk xəmir yoğurmaq üçün
☐ ətçəkmək üçün

233 Bərk xəmir yoğurmaq üçün hansı tipli maşınlardan istifadə edilir

- ☐ MOK-250
☐ AT-506
☐ UMM
☒ MTN-15
☐ MUM

234 Barabanlı dozatorların neçə qrupu tətbiq edilir

- ☐ 12.0
☐ 7.0
☐ 5.0
☒ 2.0
☐ 9.0

235 Dozalaşdırma üsuluna görə qurğular neçə qrupa bölünür

- ☐ 5.0
☐ 7.0
☐ 4.0
☒ 2.0
☐ 12.0

236 Dozalaşdırma üsuluna görə qurğular hansılara bölünür

- ☐ ölçü qurğulara
☐ çəki qurğulara
☐ həcmi qurğularına
☒ həcmi və çəki qurğularına
☐ formalaşdırıcı qurğularına

237 $Q=n \cdot z \cdot 3600$ düsturu hansı avadanlığın hesablanmasında istifadə edilir

- ☐ nəqlədiçi
☐ bükücü
☐ kəsici
☒ formalaşdırıcı
☐ doğrəyıcı

238 NKM-da otürucunun en vacib hissesi nece adlanır

- ☐ nəqlədiçi
☐ doğrəyıcı
☐ kəsici
☒ formalaşdırıcı
☐ presləyici

239 MFK-2240 tipli avadanlıq aşağıdakılardan hansılara aiddir

- ☐ presləyiciyə
☐ kəsiciyə
☐ kəsiciyə
☒ formalaşdırıcıya
☐ ticarət avtomatlarına

240 Xirda dənəvər məhsulların dozalanması üçün hansı avadanlıqlardan istifadə olunur

- ☐ maqnitli dozator
- ☐ titrəyişli dozator
- ☐ barabanlı dozator
- ☒ lentli dozator
- ☐ diskli dozator

241 NKM-da cap halqası nəyi icra edir

- ☐ blokdan
- ☐ indikatora təsir
- ☐ skaneri işə salma
- ☒ cəkin nömrəsini göstərir
- ☐ bloka qoşulma

242 NKM-in ötürücüsü hansı mexanizmlərə təsir edir

- ☐ bloka
- ☐ indikatora
- ☐ printerə
- ☒ bütün icraedici mexanizmlərə
- ☐ skanərə

243 İki ötürücüsü olan maşınlar necə adlanır

- ☐ indikator
- ☐ printer
- ☐ skaner
- ☒ NKM
- ☐ kompyuter

244 Fiksədicı reqistrator qurğusu hansı kanalla işləyir

- ☐ bükücüyə
- ☐ ticarət avtomatlarına
- ☐ presləyiciyə
- ☒ barabanlı dozalaşdırıcıya
- ☐ kəsiciyə

245 NKM-da qapayıcı qurğu nəyə xidmət edir

- ☐ printerdə
- ☐ maşını söndürmədə
- ☐ lent nəqlində
- ☒ cap işində
- ☐ skanerdə

246 Xəmir formalaşdırıcı maçına aşağıdakılardan hansılar aiddir

- ☐ MUK-600
- ☐ MUM
- ☐ MPT
- ☒ TI-XTH
- ☐ YMM

247 Avtonom Nezaret kassa masinlarinda hansı qurqu yoxdur

- ☐ acar

- ☐ skaner
- ☐ printer
- ☒ kompyutor
- ☐ strix kod

248 Printerin vezifesi nedir

- ☐ neql etmei
- ☐ lente nezaret
- ☐ lentin neqli
- ☒ terezileri kaqiza kocurma
- ☐ lente deyisme

249 Nezaret hesablayici qurqu hansı avadanlıqlarada olur

- ☐ kranda
- ☐ liftde
- ☐ neqliyyatda
- ☒ kassa nezaret avadanliqi
- ☐ soyuducuda

250 Barabanlı dozatorların sənayedə hansı növləri tətbiq edilir

- ☐ silindrik
- ☐ sektorlu
- ☐ paralel
- ☒ silindrik,sektorlu
- ☐ lentli

251 Qablaşdırma rejiminə görə avadanlıqlar neçə qrupa bölünür?

- ☐ 5.0
- ☐ 6.0
- ☐ 7.0
- ☒ 2.0
- ☐ 3.0

252 Hansı aparatlar dozalaşma məhsulun həcmi,çəki və buraxılma müddətinə görə təsir göstərir?

- ☒ qablaşdırıcı aparatlar
- ☐ nəzarət-kassa aparatları
- ☐ xırdalayıcı aparatlar
- ☐ çəkici aparatlar
- ☐ qaldırıcı,yükləyici aparatlar

253 Təyinatına görə qablaşdırıcı avadanlıqlar neçə qrupa bölünür? 2

- ☐ 2.0
- ☐ 3.0
- ☐ 5.0
- ☐ 6.0
- ☒ 4.0

254 Hansı avadanlığın köməyi ilə məhsuldarlığı artırmaq,əmək və material itkisinin qarşısını almaq,mağaza işçilərinin əməyini yüngülləşdirmək və xidmətin mədəniyyətini artırmaq olar?

- ☐ yükləyici-qaldırıcı avadanlıqlar
- ☒ qablaşdırıcı-bükücü avadanlıqlar
- ☐ xırdalayıcı avadanlıqları

- ☐ nəzarət-kassa avadanlıqları
- ☐ çəki-ölçü avadanlıqları

255 Məhsulun reklamını və alıcı tərəfindən seçilməsini nə asanlaşdırır?

- ☒ bükülmə
- ☐ doğranılma
- ☐ bölünmə
- ☐ dondurulma
- ☐ xırdalanma

256 Məhsulların yaxşı qalmasını, istehlak keyfiyyətinin və saxlanılması müddətini artıran, itkinin qarşısını alan və görünüşünü yaxşılaşdıran proses necə adlanır?

- ☐ doğranılma
- ☐ xırdalanma
- ☒ əvvəlcədən qablaşdırma
- ☐ bölünmə
- ☐ dondurulma

257 Hansı avadanlıqlar ticarətdə məhsulların emalı zamanı yüksək keyfiyyət təmin edir, itkinin qarşısını alır, ticarət işçilərinin əməyini yüngülləşdirir?

- ☐ çəki-ölçü avadanlıqları
- ☐ nəzarət-kassa avadanlıqları
- ☒ qablaşdırıcı-bükücü avadanlıqları
- ☐ qaldırıcı-yükləyici avadanlıqları
- ☐ xırdalayıcı avadanlıqları

258 Mağazalarda doğrayıcı maşınlar əlamətlərinə görə neçə sinfə bölünür?

- ☐ 3.0
- ☒ 4.0
- ☐ 7.0
- ☐ 6.0
- ☐ 5.0

259 Buzlasoyudulma üsulu necə adlanır?

- ☐ yaş buz üsulu
- ☐ quru buz üsulu
- ☐ ən mürəkkəb üsul
- ☒ ən sadə üsul
- ☐ ucuz üsul

260 Ərimə, buxarlanma, sublimasiya nəyin əsasını təşkil edir?

- ☐ enerji itmənin
- ☐ mayeyə çevrilmənin
- ☐ qaynamanın
- ☒ süni soyudulmanın
- ☐ buxarlanmanın

261 Malların saxlanması üçün nədən istifadə olunur?

- ☐ dolablardan
- ☐ vitrinlərdən
- ☐ piştaxtalardan
- ☒ soyuducu kameralardan

☐ mebel şkaflardan

262 Məhsulun бүkülməsi nəyə xidmət edir

- ☐ dəqiqliyə
- ☐ bölünməyə
- ☐ təbliğə
- ☒ reklama
- ☐ seçməyə

263 Kompresorlar silindrin vəziyyətinə hansılara bölünür

- ☐ parale
- ☐ üfqi,şaqüli
- ☐ şaqüli,maili
- ☒ üfqi,maili
- ☐ şaqüli paralel

264 Sıxma xüsusiyyətinə görə kompressorlar neçə pilləli olur

- ☐ 15.0
- ☐ 7.0
- ☐ 5.0
- ☒ 3.0
- ☐ 11.0

265 Sulfid anhidridi neçə dərəcədə qaynayır

- ☐ 45C
- ☐ 18C
- ☐ 10C
- ☒ 10C
- ☐ 20C

266 .Soyuducu agentə hansı tələblər qoyulur

- ☐ karbon qazı olmalı
- ☐ insan üçün zərərsiz olmalı
- ☐ ucuz olmalı
- ☒ insan üçün zərərsiz olmalı,ucuz olmalı
- ☐ qatqısız olmalı

267 Hansı temperaturda amonyak qaynayır

- ☐ 100C
- ☐ 50C
- ☐ 5C
- ☒ 33C
- ☐ 25C

268 Sublimasiya müddətində quru buz nə qədər istilik alır

- ☐ 137kkal
- ☐ 1kkal
- ☐ 100kkal
- ☒ 137kkal
- ☐ 5kkal

269 Soyuducularda karno dövrünü nəyi xarakterizə edir

- ☐ temperaturun aşağı olmasını
- ☐ işin sərf etmədiyini
- ☐ işin çox sərfini
- ☒ işin az sərfini
- ☐ temperaturun yüksək olmasını

270 Soyuducularda böyük əmsal nəyi bildirir

- ☐ temperaturun aşağı olmasını
- ☐ havanın temperaturunun yüksək olması
- ☐ soyuducunun az məhsuldar işləməsi
- ☒ soyuducunun çox məhsuldar işləməsini
- ☐ soyuducunun fasiləsiz işləməsi

271 Absorbsiyalı soyuducu avadanlıqlarda nədən istifadə edilir

- ☐ amonyakla su qarışığından
- ☐ Freondan
- ☒ amonyakdan
- ☐ buzdan
- ☐ sudan

272 Soyuducu avadanlıqlar neçə sinifdən ibarətdir

- ☐ 1.0
- ☐ 7.0
- ☐ 8.0
- ☒ 2.0
- ☐ 12.0

273 Soyudulma kamerasında hansı məhsulların saxlanması zamanı rütubət artır və buxarlandırıcı qarla örtülür?

- ☐ çiy məhsullar
- ☐ meyvə tərəvəz
- ☐ soyuq məhsullar
- ☒ qaynar məhsullar
- ☐ maye məhsullar

274 Hansı qurğuda elektrik mühərriki və kompressor eyni hermetik yerdə vahid blok təşkil edirlər?

- ☐ ştampla pilotə
- ☐ avtomatik cihazı
- ☐ avtomatik kompressor
- ☒ hermetik soyuducu aqreqat
- ☐ soyuducu kamera

275 Maye freonun buxarlandırıcıya cerilməsi ilə idarəedici ventillə təzyiqin aşağı salınması hesabına aşağı temperaturda qaynamanın təmin edilməsi hansı qurğuda həyata keçirilir?

- ☐ buxarlandırıcı
- ☐ kondensator
- ☐ kompressor
- ☒ idarəedici ventill
- ☐ stabilizator

276 Soyuducu agentin ətraf mühitin temperaturun hesabına qaynaması hansı qurğuda baş verir?

- ☐ kondensator

- ☐ kompressor
- ☐ requlyator
- ☒ buraxlandıncı
- ☐ stabilizator

277 Soyuducu-agentin buxarlarını sorub onları sıxılmış vəziyyətdə kondensatora göndərən qurğu necə adlanır?

- ☐ buraxlandıncı
- ☐ equlyator
- ☐ termostat
- ☒ kompressor
- ☐ stabilizator

278 Freon buxarlarının soyudulması və onun mayeyə çevrilməsi üçün qurğu necə adlanır?

- ☐ termostat
- ☐ kompressor
- ☐ stabilizator
- ☒ kondensator
- ☐ regulyator

279 Əsas ərimə prosesi olan ən sadə soyudulma üsulu hansıdır?

- ☐ kompressorlu soyuducu maşınla soyudulma
- ☐ quru buzla soyudulma
- ☐ buz-duz soyudulması
- ☒ buzla soyudulması
- ☐ soyuducu maşınla soyudulma

280 Neçə soyudulma üsulu var?

- ☐ 6.0
- ☐ 3.0
- ☐ 2.0
- ☒ 4.0
- ☐ 5.0

281 Aşağı qaynama temperaturuna malik və mayelərin buxar əmələgətirməsində qapalı istilik proseslərində istifadə olunan mayelər necə adlanır?

- ☐ stabilizator
- ☐ istilik daşıyıcıları
- ☐ stilik aqreqatı
- ☒ soyuducu aqreqat
- ☐ antifriz

282 Malların aqreqat hallarını dəyişən hansı proseslər süni soyudulmanın əsasını təşkil edir?

- ☐ qaynama və buraxlanma
- ☐ ərimə və sublimasiya
- ☐ qaynama, ərimə və buraxlanma
- ☒ ərimə, buraxlanma və sublimasiya
- ☐ buraxlanma və sublimasiya

283 Soyuducu vitrinlərdə mallar hansı temperaturda saxlanılır?

- ☐ 30C-dən +100C-dək
- ☐ 100C-dən -50C-dək

- ☐ 180C-dən -100C-dək
- ☒ 20C-dən +60C-dək
- ☐ 50C-dən 10C-dək

284 Soyuducu ticarət avadanlıqları günəş şüaları düşən yerdən,qızdırıcı cihaz və digər istilik mənbələrindən nə qədər uzaq məsafədə yerləşdirilməlidir?

- ☐ 1m
- ☐ 2,5m
- ☐ 3m
- ☒ 2m
- ☐ 0,5m

285 Soyuducu olan sahədə səthinin temperaturu nə qədər olan cisimlərin yerləşdirilməsi qadağandır?

- ☐ 1000C-dən çox
- ☒ 3000C-dən çox
- ☐ 2000C-dən çox
- ☐ 1500C-dən çox
- ☐ 600C-dən çox

286 Malların saxlanması üçün istifadə olunan soyuducu avadanlıqların konstruksiyası nəyi təmin etməlidir?

- ☐ estetik görünüş
- ☒ davamlılıq və təhlükəsizlik
- ☐ kiçik qabarit
- ☐ aşağı enerji sərfi
- ☐ uzun müddətli istismar

287 .Ticarət soyuducu avadanlıqlarında şərti hərflərdən sonrakı rəqəm nəyi göstərir?

- ☐ sərf olunan güc
- ☒ faydalı soyuducu həcm
- ☐ soyudulma temperaturu
- ☐ faydalı güc
- ☐ faydalı iş əmsalı

288 Dondurulmuş məhsullar hansı temperaturda saxlanılır?

- ☐ 5-100C
- ☒ 10-150C
- ☐ 0-20C
- ☐ 2-30C
- ☐ 5-60C

289 Aşağı temperaturlu avadanlıqlarda məhsullar hansı temperaturda saxlanılır?

- ☐ 200C və aşağı
- ☐ 5 0C və aşağı
- ☒ 180C və aşağı
- ☐ 100C və aşağı
- ☐ 250C və aşağı

290 Nümayiş üçün avadanlıqlar nə məqsədi daşıyır?

- ☐ malların göstərilməsi
- ☒ malların nümayişi və rahat satılması
- ☐ uzun müddətli dondurma
- ☐ az müddətdə dondurulma

- ☐ malların saxlanması

291 Açıq piştaxtalar,vitrinlər və vitrin piştaxtalar nə üçün istifadə olunur?

- ☐ uzun müddətli dondurma
☒ malların saxlanması üçün
☐ malların nümayişi və satılması üçün
☐ malların göstərilməsi üçün
☐ az müddətdə dondurulma

292 Soyuducu kameralar,dolablar,bağlı piştaxtalar nə üçün istifadə olunur?

- ☐ uzun müddətli dondurma
☒ malların saxlanması üçün
☐ malların nümayişi və satılması üçün
☐ malların göstərilməsi üçün
☐ az müddətdə dondurulma

293 Mağazaların təhcizatı üçün istifadə olunan soyuducu avadanlıqlar neçə qrupa bölünür?

- ☐ 2.0
☒ 3.0
☐ 5.0
☐ 6.0
☐ 4.0

294 İndiqator qurgusu hansı aparatdır

- ☐ kranda
☒ kassa-nəzarət aparatları
☐ cəki-ölçü avadanlığında
☐ soyuducuda
☐ liftdə

295 Nəzarət-kassa maşınlarının hansı hissəsi hesablayıcının ötürülməsi,hesablayıcının göstəricilərinin silinməsinə təmin edir

- ☐ ötürücü
☐ istiqamətləndirici
☐ qıfıl və açarlar
☐ indiqator
☒ cap

296 Nəzarət-kassa maşınlarının hansı hissə üçün idarəedicinin valı ən vacib hissədir

- ☐ ötürücü mexanizm
☐ qəbuledici
☒ istiqamətləndirici
☐ cap
☐ ötürücü

297 Nəzarət-kassa maşınlarının hansı hissəsi maşın və onun ayrı-ayrı hissələrinin qapanmasını təmin edir

- ☐ istiqamətləndirici
☒ qıfıl və açarlar
☐ cap
☐ indiqator
☐ qəbuledici

298 Nəzarət-kassa maşınlarının hansı hissəsi istiqamətləndirici mexanizmin göstəricilərini cəmləyici hesablayıcıya ötürür

- ☐ ötürücü
- ☒ ötürücü mexanizm
- ☐ istiqamətləndirici
- ☐ qəbuledici
- ☐ indikator

299 Nəzarət-kassa maşınlarının hansı hissəsi rəngləyici lent,qutu və yasdıqlardan ibarətdir

- ☐ qəbuledici
- ☒ rəngləyici mexanizm
- ☐ cap
- ☐ ötürücü
- ☐ indikator

300 Nəzarət-kassa maşınlarının hansı hissəsi asan açılan qapaqla örtülür və lentin dəyişdirilməsini təmin edir

- ☐ istiqamətləndirici
- ☒ çap mexanizmi
- ☐ cap
- ☐ ötürücü
- ☐ indikator

301 Nəzarət-kassa maşınlarının hansı hissəsi çekdə cəmlərin qeydi,şifrə və çekin nömrəsi barədə məlumat almağa imkan verir

- ☐ cap
- ☐ ötürücü
- ☐ qəbuledici
- ☐ istiqamətləndirici
- ☒ çap halqası

302 Nəzarət-kassa maşınlarının hansı hissəsi çeklərin hazırlanmasını təmin edir

- ☐ cap
- ☐ istiqamətləndirici
- ☐ qəbuledici
- ☒ çap mexanizmi
- ☐ indikator

303 Nəzarət-kassa maşınlarının hansı hissəsi rəqəmli diskli çarxlardan ibarətdir

- ☐ cap
- ☐ ötürücü
- ☐ indikator
- ☐ istiqamətləndirici
- ☒ indikator mexanizm

304 Nəzarət-kassa maşınlarının hansı hissəsi cəmləyici,nəzarətedici və əməliyyat hesablayıcılarından ibarətdir

- ☐ istiqamətləndirici
- ☒ hesablayıcı mexanizm
- ☐ ötürücü
- ☐ indikator
- ☐ qəbuledici

305 Nəzarət-kassa maşınının hansı hissəsi iş tşikli bitdikdən sonra çənlərin göstərilməsini həyata keçirir

- ☐ istiqamətləndirici
- ☐ indiqator
- ☐ ötürücü
- ☐ çap
- ☒ indiqator mexanizmi

306 Nəzarət-kassa maşınının hansı hissəsi bilvasitə hesablayıcı və elektrik ötürücünün tormozu ilə əlaqədardır

- ☒ istiqamətləndirici mexanizm
- ☐ çap
- ☐ qəbuledici
- ☐ istiqamətləndirici
- ☐ ötürücü

307 Nəzarət-kassa maşınlarının hansı hissəsi pəncərə formasında olmaqla 1 və 2 tərəfli ola bilər

- ☐ ötürücü
- ☒ çap
- ☐ indiqator mexanizmi
- ☐ qəbuledici
- ☐ indiqator

308 .Nəzarət-kassa maşınının hansı hissəsi çap edən təkər,çək nömrələri,datator,çap lenti üçün qurğu,control lent üçün mexanizmdən ibarətdir

- ☐ qəbuledici
- ☒ çap
- ☐ ötürücü
- ☐ istiqamətləndirici
- ☐ çap mexanizmi

309 Nəzarət kassa maşınlarının hansı hissəsi klaviş və lingdən ibarətdir

- ☐ istiqamətləndirici
- ☒ çap
- ☐ istiqamətləndirici mexanizm
- ☐ indiqator
- ☐ qəbuledici

310 Nəzarət kassa maşınlarının hansı hissəsi klaviş qutusunda birləşdirilmiş sıralarla klavişdən ibarətdir mexanizmin klavyaturası

- ☐ qəbuledici
- ☐ indiqator
- ☐ ötürücü
- ☒ istiqamətləndirici
- ☐ mexanizmin klavyaturası

311 Hansı mexanizm şifrə və cəmlərin tərtib olunması üçün nəzərdə tutulmuşdur

- ☐ qəbuledici
- ☐ ötürücü
- ☐ çap
- ☒ istiqamətləndirici
- ☐ indiqator

312 Nəzaət-kassa maşınının hansı hissəsi bütün icraedici mexanizmlərə təsir edir

- ☐ istiqamətləndirici mexanizm
- ☐ əl dəstəyi
- ☐ elektrik ötürücü
- ☒ ötürücü
- ☐ açıq şestern

313 Nəzarət-kassa maşınlarının hansı hissəsi əl dəstəyinin işinə analogi olaraq işləyir

- ☐ istiqamətləndirici mexanizm
- ☐ elektrik ötürücü
- ☐ əl dəstəyi
- ☒ elektrik ötürücü
- ☐ açıq dişli çarx

314 Nəzarət-kassa maşınlarının hansı hissəsi dəstəkli val və ötürücü mexanizmlərdən ibarətdir

- ☐ istiqamətləndirici mexanizm
- ☐ açıq şestern
- ☐ elektrik ötürücü
- ☒ əl dəstəyi
- ☐ açıq dişli çarx

315 Nəzarət-kassa maşınlarının neçə ötürücüsü var

- ☐ 6.0
- ☐ 4.0
- ☐ 3.0
- ☒ 2.0
- ☐ 5.0

316 Hesabat-kassa əməliyyatlarının mexanikləşməsi və avtomatlaşması, maşının konstruksiyasına ticarət prosesinə uyğunluğu, istismar, texniki qulluq və təmirin rahatlığının tələbatlara hansı tələblərə uyğundur?

- ☐ sanitar-gigiyenik
- ☐ estetik
- ☐ texniki
- ☒ ticarət-istismar
- ☐ metroloji

317 Yüksək məhsuldarlıq, işdə etibarlılıq, konstruksiyada rahatlıq, kiçik kütlə hansı tələbatlara uyğundur?

- ☐ metroloji
- ☐ ticarət-istismar
- ☐ estetik
- ☒ texniki
- ☐ sanitar gigiyenik

318 Hansı NKM yalnız kompüter-kassa sistemdə rabitə kanalından alınanlar hesabına işləyir?

- ☐ NKM-nin passiv sistemi
- ☐ indikatorlu NKM
- ☐ avtonom NKM
- ☐ aktiv NKM sistemi
- ☒ fiksəedici reqistratorlar

319 Hansı NKM kompüter kassa terminalına aiddir, EHM bazası əsasında təşkil edilib?

- ☐ indikatorlu NKM
- ☐ avtonom NKM
- ☐ NKM-nin passiv sistemi
- ☒ aktiv NKM sistemi
- ☐ fiksəddici rəqstratorlar

320 .Hansı NKM kompüter-kassa sistemində işləyir lakin bu sistemi idarə edə bilmir?

- ☐ indikatorlu NKM
- ☐ avtonom NKM
- ☐ NKM-nin aktiv sistemi
- ☒ NKM-nin passiv sistemi
- ☐ fiksəddici rəqstratorl

321 Hansı qurğu qıfıl və açarlar toplusundan ibarətdir? 1

- ☐ nəzarət hesablayıcı
- ☐ blokirovka mexanizm
- ☐ daxiletmə qurğusu
- ☒ qapayıcı qurğu
- ☐ operativyaddaş

322 Nəyin hesabına avtonom NKM-da funksional imkanların genişləndirilməsi əldə edilir?

- ☐ operativyaddaş
- ☐ blokirovka mexanizm
- ☐ daxiletmə qurğusu
- ☒ giriş-çıxış qurğusunu n əlavə edilməsi
- ☐ İndikasiya nöqtəsi

323 Hansı qurğunun köməyiylə maşın müəyyən rejimdə işə salınır və cəmlənmiş hesablar köçürülür və söndürülür?

- ☐ nəzarət hesablayıcı
- ☐ blokirovka mexanizm
- ☐ daxiletmə qurğusu
- ☒ qapayıcı qurğu
- ☐ İndikasiya nöqtəsi

324 .Bütün maşının və ya onun ayrı-ayrı hissələrinin qapanmasının hansı qurğu təmin edir?

- ☐ nəzarət hesablayıcı
- ☐ blokirovka mexanizm
- ☐ daxiletmə qurğusu
- ☒ qapayıcı mexanizm
- ☐ operativyaddaş

325 Lent olmadıqda və ya zədələnmədə hansı qurğu maşının blokirovka mexanizmini icra edir?

- ☐ nəzarət hesablayıcı
- ☐ İndikasiya nöqtəsi
- ☐ daxiletmə qurğusu
- ☒ blokirovka mexanizm
- ☐ operativyaddaş

326 Mağazalarda istifadə edilən hansı kassa aparatlarında operativ miqdar qeydiyyatlı kompüter yoxdur?

- ☐ rəqəmli NKM
- ☐ aktiv sistemli

- ☐ assiv sistemli
- ☒ avtonom NKM
- ☐ indikatorlar NKM

327 Dövlət ruyestrinə görə kassa aparatları neçə qrupa təsnifatlaşdırılır?

- ☐ 6.0
- ☐ 4.0
- ☐ 2.0
- ☒ 3.0
- ☐ 5.0

328 Hansı qurğu termobaşlıq,sıxıcı,plomka yasdıqdan ibarətdir?

- ☐ indikator
- ☒ çap qurğusu
- ☐ nəzarət hesablayıcı
- ☐ çıxış qurğusu
- ☐ operativ

329 .Printerdə çap olunan ştrixkod və etiketlərin uzunluğu nə qədər olur?

- ☐ 15-218mm
- ☒ 35-318mm
- ☐ 45-418mm
- ☐ 30-318
- ☐ 25-318mm

330 Printerdən keçən kağızın və ya etikenin və ya ştrik kodun eni nə qədərdir?

- ☒ 50-102mm
- ☐ 20-56mm
- ☐ 30-92mm
- ☐ 60-122mm
- ☐ 65-140mm

331 Printerin çap etdiyi kağızın eni nə qədərdir?

- ☐ 28,39,46mm
- ☐ 8,9,16mm
- ☐ 10,19,26mm
- ☐ 18,19,26mm
- ☒ 58,69,76mm

332 Hansı qurğular əl ilə,portativ və stasionar olmaqla qruplara bölünür?

- ☐ rəqəm düyməsi
- ☐ lenti nəql edən dünyə
- ☒ lenti nəql edən dünyə
- ☐ çox çapədən qurğu
- ☐ nəzarət hesablayıcı

333 Indikasiya qurğusu neçə indikatora malikdir?

- ☐ 3.0
- ☒ 2.0
- ☐ 6.0
- ☐ 5.0
- ☐ 4.0

334 Hansı qurğu təsvirləri kağıza köçürür?

- ☐ rəqəm düyməsi
- ☒ printer
- ☐ çek çap edən qurğu
- ☐ nəzarət hesablayıcı
- ☐ lentin nəqli düyməsi

335 Hansı qurğu kassa maşını və onun ayrı-ayrı hissələrinin qapanması, hesabatların 0-a endirilməsi, testlərin proqramlaşdırma işlərini icra edir?

- ☐ indikator qurğusu
- ☒ qıfıl və açarlar
- ☐ çek çapan edən qurğu
- ☐ operativ-yaddaş qurğusu
- ☐ rejim qıfılı və açar

336 Hansı qurğu çekin çapı verilməsi, rekvizitlərin kontrol lentə yazılmasını təmin edir?

- ☐ çıxış qurğusu
- ☒ çek çapan edən qurğu
- ☐ indikator qurğusu
- ☐ rejim qıfılı və açar
- ☐ operativ-yaddaş qurğusu

337 Hansı qurğu kassa maşınlarında nəzarət işini yerinə yetirir?

- ☐ çek çapan edən qurğu
- ☒ kontrol hesablayıcı
- ☐ rejim qıfılı və açar
- ☐ operativ-yaddaş qurğusu
- ☐ çıxış qurğusu

338 .Hansı qurğu mədaxil və nəzarət üçün nəzərdə tutularaq əməliyyat hesablayıcılarının cəmindən ibarətdir?

- ☐ çıxış qurğusu
- ☐ çek çapan edən qurğu
- ☐ indikator qurğusu
- ☒ operativ yaddaş
- ☐ operativ-yaddaş qurğusu

339 Hansı qurğu kassir və alıcı üçün indikator, kassa aparatından keçən cəm hesabı, bölmənin nömrəsi, alıcının verəcəyi hesab və qalığı göstərir?

- ☐ indikator qurğusu
- ☒ indikator qurğusu
- ☐ çek çapan edən qurğu
- ☐ çıxış qurğusu
- ☐ rejim qıfılı və açar

340 Hansı qurğu hesabın toplanması üçün klaviatura, bölmənin hesablayıcı nömrəsi, kassirin parol və nömrəsi, əvvəlki hesabatların ləğvinə ümumi cəmlənə, çekin proqramlaşmasını təmin edir?

- ☐ indikator qurğusu
- ☐ rejim qıfılı və açar
- ☒ çıxış qurğusu
- ☐ çek çapan edən qurğu
- ☐ operativ-yaddaş qurğusu

341 Hansı maşın bu hissələrdən ibarətdi:I.çıxış qurğusuII.indikasiya qurğusu III.operativ yaddaşIV.çek çap edən qurğuV.rejimlərin qıfıl və arası

- ☐ çəkici
- ☒ nəzarət-kassa
- ☐ qablaşdırma
- ☐ yükləyici-nəqədic
- ☐ xırdalayıcı

342 Qeydiyyat,nəzarət,alınanların ilkin emalı,çap olunan sənədlərin formalaşması,saxlanması üçün avadanlıqlar necə adlanır?

- ☐ xırdalayıcı
- ☒ kassa-nəzarət
- ☐ çəkici-ölçülü
- ☐ qablaşdırıcı
- ☐ yükləyici-nəqledici

343 Hansı növ mebel dir ki,ondan bütün mağazalarda istifadə olunur?

- ☐ qondola
- ☐ piştaxta
- ☐ tabaq
- ☒ rəflər
- ☐ vitrin

344 Bəzi model mebellərin ön hissəsi hansı məqsədlə meyilli olur?

- ☐ ekslüziv mallar üçün
- ☒ tək-tək malların saxlanması və düzülməsi üçün
- ☐ malların 4 tərəfdən düzülə bilməsi üçün
- ☐ çörəyin saxlanması üçün
- ☐ qənnadı məmulatların saxlanması üçün

345 Hansı ticarət mebeli:şüşəli,qapalı,xarici və daxili olaraq növlərə ayrılır?

- ☐ tabaq
- ☐ rəf
- ☒ piştaxta
- ☐ qondola
- ☐ vitrin

346 Çox baha olmayıb mağazaların tərtibatına çox istifadə olunan yaxşı keyfiyyətli mebel necə adlanır?

- ☐ tabaq
- ☒ piştaxtalar
- ☐ qondola
- ☐ vitrin
- ☐ rəf

347 Dörd bir tərəfdən açıq olub özünəxidmət mağazalarında istifadə olunan açıq vitrinlər necə adlanır?

- ☐ tabaq
- ☒ qondola
- ☐ rəf
- ☐ piştaxta
- ☐ vitrin

348 Tezquruyan məmulatlarını,məsələn,çörək və qənnadı məmulatlarının saxlanması üçün nəzərdə tutulan şüşə dolablar necə adlanır?

- ☐ rəf
- ☐ qondola
- ☒ vitrin
- ☐ tabaq
- ☐ piştaxta

349 Hansı tələblərə uyğun olaraq mebel elə materialdan hazırlanır ki,asan təmizlənsin?

- ☐ iqtisadi
- ☐ istismar
- ☐ estetik
- ☒ sanitar-gigiyenik
- ☐ erqonomik

350 Mebelin forma hissələri və rəngi onun funksional təyinatı və ticarət zalının interefer görünüşünə uyğunluğu hansı tələblərə cavab verir?

- ☐ sanitar-gigiyenik
- ☒ estetik
- ☐ iqtisadi
- ☐ erqonomik
- ☐ istismar

351 Alıcıların malları rahat əldə etməsi,mebellərin personal tərəfindən mallarla doldurulması və malalrın rahat görünüşünü nə təmin edir?

- ☐ estetik
- ☐ erqonomik
- ☒ antropoloji göstəricilər
- ☐ istismar
- ☐ iqtisadi

352 Mebellərin ölçülərinin optimallığı hansı tələblərə cavab verir?

- ☐ sanitar-gigiyenik
- ☒ erqonometrik
- ☐ iqtisadi
- ☐ istismar
- ☐ estetik

353 İşçilər və alıcıların rahatlığı dərəcəsi,etibarlılıq funksionallıq mebellərin hansı tələblərinə aiddir?

- ☐ estetik
- ☒ istismar
- ☐ erqonomik
- ☐ iqtisadi
- ☐ sanitar-gigiyenik

354 Mebellərdə istehsalın mütərəqqi texnologiyalarının ağırlığının tətbiqi hansı tələblərə aiddir?

- ☐ erqonomik
- ☐ estetik
- ☐ sanitar-gigiyenik
- ☒ istehsalının qənaətcilliyi
- ☐ istismar

355 Malların rahat düzülməsi,nümayişi və alıcılar tərəfindən rahat seçilməsi,münasibət həcm,ticarət zalının optimal sahəsini zəbt etmək,standart ölçülər mebellərin hansı tələblərinə uyğundur?

- ☐ sanitar-gigiyenik
- ☒ istismar
- ☐ ergonomik
- ☐ iqtisadi
- ☐ estetik

356 Hansı mebel çox miqdarda uzun müddət konstuksiyası dəyişilmədən istehsal edilir?

- ☐ sökülməyən
- ☒ kütləvi
- ☐ seriyalı
- ☐ açılıb-yığılan
- ☐ eksperimental

357 Hansı mebel az və ya çox partiyalarla eksperimental nümunələrin sınağı üçün hazırlanır?

- ☐ seriyalarla
- ☐ açılıb-yığılan
- ☒ seriyalı
- ☐ eksperimental
- ☐ sökülməyən

358 Hansı mebel az miqdarda,üstünlüklərinin və çatışmayan cəhətlərinin aşkarlanması üçün istehsal edilir?

- ☐ sökülməyən
- ☒ eksperimental
- ☐ seriyalı
- ☐ açılıb-yığılan
- ☐ kütləvi

359 Eksperinontal,səviyyəli və kütləvi əlamətləri hansı mebellərə aiddir?

- ☐ istifadə məkanı
- ☒ istehsal xarakteri
- ☐ quraşdırılma üsulu
- ☐ komplektlik
- ☐ konstruksiya

360 Ticarət şəbəkələrində tək-tək və ya dəst kimi istehsal olunan mebellər hansı əlamətə aiddir?

- ☐ seksiyalı
- ☒ ticarət təşkilatlarının sifarişilə
- ☐ yığılan və sökülüb-yığılan
- ☐ birləşən-sökülən
- ☐ universal-yığılan

361 Əgər mebel elə hissələrdən təşkil olunubsa,onu funksional təyinatına və ölçülərinə görə yığmaq mümkündür, bu mebel necə adlanır?

- ☐ sökülməyən mebel
- ☐ birləşən-sökülən
- ☐ seksiyalı
- ☒ universal-yığılan
- ☐ yığılan və sökülüb-yığılan

362 Bahalı malsatan ticarət avtomatlarını mütəxəssislərin fikrincə harada quraşdırmaq daha məqsədyönlüdür

- ☐ əyləncə mərkəzlərində
- ☐ təhsil müəssisələrində
- ☐ vağzalda
- ☒ biznes mərkəzində
- ☐ metroda

363 Siqaretsatan ticarət avtomatlarını mütəxəssislərin fikrincə harada quraşdırmaq daha məqsədyönlüdür

- ☐ əyləncə mərkəzlərində
- ☐ təhsil müəssisələrində
- ☐ biznes mərkəzində
- ☒ vağzalda
- ☐ metroda

364 Qəhvəsatan ticarət avtomatlarını mütəxəssislərin fikrincə harada quraşdırmaq daha məqsədyönlüdür

- ☐ əyləncə mərkəzlərində
- ☐ biznes mərkəzində
- ☐ vağzalda
- ☒ təhsil müəssisələrində
- ☐ metroda

365 İlk dəfə ticarət avtomatları harada yaranıb

- ☐ İtaliyada
- ☐ Rusiyada
- ☐ ABŞ-da
- ☒ Yaponiyada
- ☐ Fransada

366 Hansı ticarət avadanlıqlarının tətbiqi ilə ticarətin effektivliyi artır,dövriyyədə ləngimələr azalır, texnoloji əməliyyatların mexanikləşmə və avtomatlaşma səviyyəsi qalxır

- ☐ soyuducu
- ☒ ticarət avadanlıqları
- ☐ nəzarət-kassa maşınları
- ☐ yükləyici-nəqləyici avadanlıqları
- ☐ ölçü avadanlıqları

367 İnkişaf etmiş ölkələrdə ticarət avtomatları ilə satılan mallar realizə olunan malların malların neçə faizini təşkil edir

- ☐ 18-20%
- ☐ 15-18%
- ☐ 14-16%
- ☒ 10-12%
- ☐ 16-19%

368 Səpilən malların,məsələn konfet,saqqız,tibb ləvazimatlarının satılması üçün hansı ticarət avtomatından istifadə olunur

- ☐ kasetli gözcüklü
- ☐ gözcük
- ☐ nəqləyici
- ☒ bunkerli
- ☐ kasetli

369 Break Point 56 ticarət avtomatında hər tabaqda neçə mal yerləşdirmək olar

- ☐ 144.0
- ☐ 124.0
- ☐ 114.0
- ☒ 152.0
- ☐ 136.0

370 Break Point 36 ticarət avtomatında hər tabaqda neçə mal yerləşdirmək olar

- ☐ 128.0
- ☐ 85.0
- ☐ 76.0
- ☒ 114.0
- ☐ 105.0

371 Break Point 36 ticarət avtomatı məhsul və içkiləri hansı temperature qədər soyudur

- ☐ 11-19C
- ☐ 4-12C
- ☐ 3-10C
- ☒ 6-15C
- ☐ 10-18C

372 Hansı t avtomatlarında mallar bunkerdə sərbəst formada yerləşən aradan verici mexanizmdə kütlə və ya ədədlə buraxılır

- ☐ istiqamətləndirici mexanizm
- ☐ açıq şestern
- ☐ əl dəstəyi
- ☒ elektrik ötürücü
- ☐ bunker

373 Hansı t avtomatlarda buterburod,pirojna,çörək bulka məmulatlarının satılması üçün istifadə olunur

- ☐ istiqamətləndirici mexanizm
- ☐ əl dəstəyi
- ☐ elektrik ötürücü
- ☒ gözcüklü
- ☐ ötürücü

374 Hansı t avtomatları metalik,polimer və şüşə taralarda olan içkilərin saxlanılması üçün nəzərdə tutulmuşdur

- ☐ istiqamətləndirici mexanizm
- ☐ açıq şestern
- ☐ elektrik ötürücü
- ☒ nəqlədiçi
- ☐ ötürücü

375 Hansı avtomatlar konfet,peçenye,dondurma,butulka və bankada olan içkilərin satılması nəzərdə tutulub

- ☐ ötürücü
- ☐ açıq şestern
- ☐ əl dəstəyi
- ☒ kasetli
- ☐ ötürücü

376 Hansı t avtomatlarında bir-birindən arakəsmələrlə ayrılmış kasetlərdən istifadə olunur

- ☐ gözcüklü kasetli

- ☐ açıq şestern
- ☐ əl dəstəyi
- ☒ elektrik ötürücü
- ☐ ötürücü

377 Hansı t avtomatlarda mallar ayrı-ayrı gözcüklərdə elektrik mühərriki ilə üfiqi istiqamətdə yeridəyisməklə yerləşdirilir

- ☐ istiqamətləndirici mexanizm
- ☐ açıq şestern
- ☐ əl dəstəyi
- ☒ elektrik ötürücü
- ☐ gözcüklü

378 Hansı ticarət avadanlıqlarında seksiyanın dibi elektrik mühərriki ilə hərəkətə gələn sonsuz lentdən və onun üzərində yerləşən müxtəlif növlü mallardan ibarətdir

- ☐ istiqamətləndirici mexanizm
- ☐ əl dəstəyi
- ☐ nəqlədiçi
- ☒ ötürücü
- ☐ açıq şestern

379 Hansı ticarət avtomatlarında mallar üfiqi və ya şaqüli istiqamətlərdə yanyana yaxud üst-üstə yığılır

- ☐ nəqlədiçi
- ☐ kasetli gözcüklü
- ☐ gözcüklü
- ☐ bunker
- ☒ kasetli

380 Tət-tək fasovka durmuş malların satılması üçün ticarət avadanlıqları konstruksiyaya görə neçə qrupa bölünür

- ☐ 6.0
- ☐ 3.0
- ☐ 2.0
- ☒ 4.0
- ☐ 5.0

381 Təyinatından asılı olaraq ticarət avtomatları neçə qrupa bölünür

- ☐ 7.0
- ☐ 5.0
- ☐ 4.0
- ☒ 3.0
- ☐ 6.0

382 Ticarət avtomatının hansı hissində buraxılan maldan asılı olaraq lazımı temperatur,nəmlik və ya təzyiq yaradılır?

- ☐ köməkədiçi avadanlıq
- ☐ dozalaşdırıcı qurğu
- ☐ məhsulun hazırlıq qutğusu
- ☒ temperatur rejimini tənzimləyən qurğu
- ☐ pul mexanixmi

383 Ticarət avtomatının hansı hissəsində ümumi kütlədən lazım olan miqdarda hissə ayrılır?

- ☐ pul mexanixmi
- ☐ ötürücü mexanizm
- ☐ məhsulun hazırlıq qutğusu
- ☒ dozalaşdırıcı qurğu
- ☐ pul mexanixmi

384 Ticarət avtomatının hansı hissəsində avtomatika qurğularından gələn idarəedici siqnalın malın verilməsinə yönəldilməsini təmin edir?

- ☐ köməkədicici avadanlıq
- ☐ avtomatika qurğuları
- ☐ məhsulun hazırlıq qutğusu
- ☒ ötürücü mexanizm
- ☐ pul mexanixmi

385 Ticarət avtomatının hansı hissəsində mal verilməzdən əvvəl emala məruz qalır?

- ☐ köməkədicici avadanlıq
- ☐ avtomatika qurğuları
- ☐ ötürücü boru
- ☒ məhsulun hazırlıq qutğusu
- ☐ pul mexanixmi

386 Ticarət avtomatının hansı hissəsi əsas işlərin başa çatmasını, məsələn, kağız stəkanların verilməsi, avtomatın işıqlandırılması, stəkanların yuyulması, tutumun ventilyasiyasını təmin edir?

- ☐ pul mexanixmi
- ☐ ötürücü boru
- ☐ avtomatın gövdəsi
- ☒ köməkədicici avadanlıq
- ☐ avtomatika qurğuları

387 icarət avtomatının hansı hissəsi pulların qəbulu, onların yoxlanılması, siqnala əsasən məhsulun satışını təmin edir?

- ☐ malı saxlamaq üçün tutum
- ☐ ötürücü boru
- ☐ avtomatın gövdəsi
- ☒ pul mexanixmi
- ☐ avtomatika qurğuları

388 Avtomatik idarəetmə, tənzimləmə, müdafiə, nəzarət, siqnalizasiya və hasabat kimim funksiyaları tənzimləyən mexanizm və hissələr hansı qurğuların köməkliyi ilə həyata keçirilir?

- ☐ malı saxlamaq üçün tutum
- ☒ avtomatika qurğuları
- ☐ avtomatın gövdəsi
- ☐ ötürücü boru
- ☐ köməkədicici qurğu

389 Aşağıdakılardan hansı maye məhsulların nəql edilməsi üçündür?

- ☐ malı saxlamaq üçün tutum
- ☐ dozalaşdırıcı qurğu
- ☐ avtomatın gövdəsi
- ☒ ötürücü boru
- ☐ köməkədicici qurğu

390 Ticarət avtomatının hansı hissəsi dolab və panel-karkas şəklində ola bilər?

- ☐ malı saxlamaq üçün tutum
- ☐ dozalaşdırıcı qurğu
- ☐ malı verən qurğu
- ☒ avtomatın gövdəsi
- ☐ köməkedicici qurğu

391 Avtomatın növündən asılı olaraq hansı hissə çən,benker,rəf,gözlük formasında ola bilər?

- ☐ köməkedicici qurğu
- ☐ malı verən qurğu
- ☐ yükləmə qurğusu
- ☒ malı saxlamaq üçün tutum
- ☐ dozalaşdırıcı qurğu

392 Ticarət avtomatlarının təsnifatında qəpiklə,jetonla, kağız pulla,plastik kartla hesablaşma, pulsuz kimi əlamətlər hansı qrupun tələbinə uyğundur?

- ☒ mala görə hesablaşma vasitəsinə görə
- ☐ quraşdırılma üsülünə görə
- ☐ konstruktiv hazırlanmasına görə
- ☐ yerləşdirilmə məkanına görə
- ☐ əmtəə görünüşünə görə

393 Ticarət avtomatlarının təsnifatında ayrıca avtomatlar,qrup şəklində quraşdırılmış,kompleksdə quraşdırılmış kimi əlamətlər hansı qrupun tələbinə uyğundur?

- ☐ əmtəə görünüşünə görə
- ☐ konstruktiv hazırlanmasına görə
- ☐ yerləşdirilmə məkanına görə
- ☒ quraşdırılma üsülünə görə
- ☐ əmtəə qruplarına görə

394 Ticarət avtomatlarının təsnifatında ayrıca avtomatlar,qrup şəklində quraşdırılmış,kompleksdə quraşdırılmış kimi əlamətlər hansı qrupun tələbinə uyğundur?

- ☐ əmtəə görünüşünə görə
- ☐ konstruktiv hazırlanmasına görə
- ☐ yerləşdirilmə məkanına görə
- ☒ quraşdırılma üsülünə görə
- ☐ əmtəə qruplarına görə

395 Ticarət avtomatlarının təsnifatında dolab tipli,panel tipli avtomatlar kimi əlamətlər hansı qrupun tələbinə uyğundur?

- ☐ əmtəə görünüşünə görə
- ☐ məhsulun vəziyyətinə görə
- ☐ yerləşdirilmə məkanına görə
- ☒ konstruktiv hazırlanmasına görə
- ☐ əmtəə qruplarına görə

396 Ticarət avtomatlarının təsnifatında örtülü məkanlar üçün,açıq sahələr üçün kimi əlamətlər hansı qrupun tələbinə uyğundur?

- ☐ əmtəə görünüşünə görə
- ☐ məhsulun vəziyyətinə görə
- ☐ məhsulun satışa hazırlıq dərəcəsinə görə
- ☒ yerləşdirilmə məkanına görə
- ☐ əmtəə qruplarına görə

397 Ticarət avtomatlarının təsnifatında maye məhsullar üçün, tək-tək məhsullar üçün, səpilən məhsullar üçün kimi əlamətlər hansı qrupun tələbinə uyğundur?

- ☐ əmtəə görünüşünə görə
- ☐ məhsulun satışa hazırlıq dərəcəsinə görə
- ☐ yerləşdirilmə məkanına görə
- ☒ məhsulun vəziyyətinə görə
- ☐ əmtəə qruplarına görə

398 Ticarət avtomatlarının təsnifatında istehlak üçün tam hazır,hazırlanmasını və ya istehsalını özü həyata keçirən kimi əlamətlər hansı qrupun tələbinə uyğundur?

- ☐ əmtəə görünüşünə görə
- ☐ məhsulun vəziyyətinə görə
- ☐ yerləşdirilmə məkanına görə
- ☒ məhsulun satışa hazırlıq dərəcəsinə görə
- ☐ əmtəə qruplarına görə

399 Ticarət avtomatlarının təsnifatında istənilən həndəsi formada olan tək-tək ,müəyyən həndəsi formada olan tək-tək,soyudulmuş və qaynar məhsulların satışı üçün kimi əlamətlər hansı qrupun tələbinə uyğundur?

- ☐ əmtəə qruplarına görə
- ☐ məhsulun satışa hazırlıq dərəcəsinə görə
- ☐ yerləşdirilmə məkanına görə
- ☒ əmtəə görünüşünə görə
- ☐ məhsulun vəziyyətinə görə

400 Ticarət avtomatlarının təsnifatında ərzaq malları üçün, qeyri- ərzaq malları üçün,universal təyinatlı kimi əlamətlər hansı qrupun tələbinə uyğundur?

- ☐ yerləşdirilmə məkanına görə
- ☐ əmtəə görünüşünə görə
- ☐ məhsulun satışa hazırlıq dərəcəsinə görə
- ☒ əmtəə qruplarına görə
- ☐ məhsulun vəziyyətinə görə

401 Mal qruplarına görə ticarət avtomatları neçə qrupa bölünür?

- ☐ 6.0
- ☐ 4.0
- ☐ 2.0
- ☒ 3.0
- ☐ 5.0

402 Hansı avadanlığın köməyi ilə ticarət sahələrini qurmaq mümkün olmayan yerlərdə əhalinin ?

- ☐ nəzarət-kassa avadanlıqları
- ☐ çəki-ölçü avadanlıqları
- ☐ soyuducu avadanlıqlar
- ☒ ticarət avtomatları
- ☐ qaldırıcı-nəqlədiçi avadanlıqlar

403 Hansı avadanlıq satıcıya ehtiyac olmadan yüksək sanitar-gigiyenik tələbatlara cavab vermək şərti ilə malların saxlanması və satışını təmin etməklə əl əməyini yüngülləşdirir?

- ☐ nəzarət-kassa avadanlıqları
- ☐ soyuducu avadanlıqlar
- ☐ çəki-ölçü avadanlıqları
- ☒ ticarət avtomatlar

☐ qaldırıcı-nəqlədiçi avadanlıqlar

404 Hansı avadanlığın köməyi ilə günün istənilən vaxtında vaxta və mal dövriyyəsinə qənaət etməklə müştəri istədiyi malı əldə edə bilər?

- ☐ nəzarət-kassa avadanlıqları
- ☐ çəki-ölçü avadanlıqları
- ☐ çəki-ölçü avadanlıqları
- ☒ ticarət avtomatları
- ☐ qaldırıcı-nəqlədiçi avadanlıqlar

405 Vaqon çəkisində ən az ölçü hansıdır?

- ☐ 7 ton
- ☐ 6 ton
- ☐ 4 ton
- ☒ 3,5,10 ton
- ☐ 8 ton

406 Vizual çəkilər hansı rəqəmlə ifadə edilir?

- ☐ 5.0
- ☐ 3.0
- ☐ 2.0
- ☒ 1.0
- ☐ 4.0

407 Aşağıda göstərilən çəkilərin hansı kompleks adlanır?

- ☐ daşlı çəki
- ☐ elektron çəki
- ☐ optiki çəki
- ☒ “Dina” tipli çəki
- ☐ siferblat çəki

408 Çəkilər hansı vəziyyətdə yoxlanılır?

- ☐ birdəfə və üç vəziyyətdə
- ☒ iki dəfə və yeddi vəziyyətdə
- ☐ bir dəfə və bir vəziyyətdə
- ☐ iki dəfə və altı vəziyyətdə
- ☐ dörd dəfə və iki vəziyyətdə

409 Dəstəkli çəkilər hansı hərflə işarə edilir?

- ☐ N
- ☐ Ş
- ☐ Q
- ☒ P
- ☐ İ

410 Çəkilərin indeksiyası necə aparılır?

- ☐ ştampla
- ☐ rəqəmlə
- ☐ hərflə
- ☒ hərflə və rəqəmlə
- ☐ işarə ilə

411 Çəki avadanlığın hansı növü daha sürətlidir?

- ☐ vaqon çəkisi
- ☐ siferblatlı
- ☐ şkalalı
- ☒ elektron, optiki
- ☐ stolüstü çəki

412 Çəki avadanlıqlarının təmizliyi hansı tələbə aiddir?

- ☐ iqtisadi
- ☐ funksional
- ☐ estetik
- ☒ sanitar-gigiyenik
- ☐ erqonomik

413 Çəki avadanlığına hansı tələblər verilir?

- ☐ metroloji
- ☐ sanitar
- ☐ estetik
- ☒ təmirə yararlılıq
- ☐ gigiyenik

414 Çəki qurğusunun istifadəyə rahatlığı necə adlanır?

- ☐ çəki sürəti
- ☐ möhkəm çəki
- ☐ əyani çəki
- ☒ rahat çəki
- ☐ daimi çəki

415 Az vaxt ərzində çəkən avadanlıqlara verilən tələb necə adlanır?

- ☐ çəkinin daimiliyi
- ☐ çəki uyğunluğu
- ☐ çəkinin əyaniliyi
- ☒ çəkinin maksimal sürəti
- ☐ çəkinin möhkəmliyi

416 Çəki avadanlıqları konstruksiyasına görə neçə qrupa bölünür?

- ☐ 6.0
- ☐ 4.0
- ☐ 3.0
- ☒ 7.0
- ☐ 5.0

417 Çəki avadanlıqları göstərici qurğulara görə neçə qrupa bölünür?

- ☐ 7.0
- ☐ 3.0
- ☐ 2.0
- ☒ 6.0
- ☐ 5.0

418 Quraşdırılma üsuluna görə çəki avadanlıqları neçə qrupa bölünür?

- ☐ 6.0

- ☐ 4.0
- ☐ 2.0
- ☒ 3.0
- ☐ 5.0

419 Ticarət avtomatları təsnifləşdirmə zamanı hansı əlamətlərə görə bölünür?

- ☐ satışa görə
- ☐ əmtəənin vəziyyətinə
- ☐ əmtəə növünə
- ☒ mal qruplarına
- ☐ yerləşmə vəziyyətinə

420 Hansı ticarət avadanlıqlarına tələbat çoxdur?

- ☐ çəki avadanlıqları
- ☐ soyuducu avadanlıqlar
- ☐ ölçü avadanlıqları
- ☒ ticarət avtomatları
- ☐ nəzarət avadanlıqları

421 Aşağıdakı tənlik nəyi ifadə edir? $Q_n = 3600 F_{vp}$;

- ☐ Məhsuldarlıq
- ☐ Fasiləsiz işləyən məhsuldarlıq
- ☐ Qabarit
- ☐ Faydalı iş əmsalı
- ☒ İşlətdiyi enerji

422 Maşınlar neçə hissədən ibarətdir?

- ☐ 1.0
- ☐ 4.0
- ☐ 5.0
- ☒ 3.0
- ☐ 2.0

423 Ticarət avadanlıqları emal etdiyi məhsula təsirinə görə neçə qrupa bölünür?

- ☐ 6.0
- ☐ 4.0
- ☐ 3.0
- ☒ 2.0
- ☐ 5.0

424 Ticarətdə neçə tip avadanlıq mövcuddur?

- ☐ 1.0
- ☐ 3.0
- ☐ 4.0
- ☒ 5.0
- ☐ 2.0

425 Maşınlar təyinatına görə neçə qrupa bölünür?

- ☐ 5.0
- ☐ 6.0
- ☐ 2.0
- ☒ 3.0

☐ 4.0

426 Ticarət avadanlıqları neçə qrup üzrə təsnifləşir?

- ☐ 3.0
- ☐ 1.0
- ☐ 2.0
- ☒ 5.0
- ☐ 4.0

427 Maşınlar hansı 3 əsas mexanizmdən ibarətdir?

- ☐ Tənzimləmə, mühərrik, icra
- ☐ Ötürmə, icra, idarəetmə
- ☐ Mühərrik, müdafiə, bloklaşma
- ☒ mühərrik, ötürmə, icra
- ☐ Mühərrik, idarəetmə, ötürmə

428 Aşağıda göstərilən ötürmə növlərindən hansı fəaliyyət göstərir?

- ☐ Təzyiq, istilik
- ☒ elektrik, mexaniki, pnevmatik, hidravlik
- ☐ İstilik, mexaniki, elektrik
- ☐ Pnevmatik, temperatur, sürtünmə
- ☐ Təzyiq, hidravlik

429 Ticarət avadanlıqlar funksional göstəricilərinə görə neçə qrupa bölünür?

- ☐ 5.0
- ☒ 9.0
- ☐ 8.0
- ☐ 7.0
- ☐ 6.0

430 Mexanikləşdirmə və avtomatlaşdırma dərəcəsinə görə maşınlar neçə qrupa bölünür:

- ☐ 2.0
- ☒ 3.0
- ☐ 6.0
- ☐ 5.0
- ☐ 4.0

431 Əgər mebel ayrı-ayrı hazır hissələrdən ibarətdir və rəflər, yeşiklər konşteynlə birləşdirilir və ya sərbəst qoyulursa, necə adlanır?

- ☐ universal-yığılan
- ☒ seksiyal
- ☐ sökülməyən mebel
- ☐ yığılan və sökülüb-yığılan
- ☐ birləşən-sökülən

432 Əgər mebel şarnillə birləşdirilirsə və bunların köməyi ilə ölçülərini dəyişmək olursa, o necə adlanır?

- ☐ seksiyalı
- ☒ yığılan və sökülüb-yığılan
- ☐ sökülməyən mebel
- ☐ birləşən-sökülən
- ☐ universal-yığılan

433 Mebel bolt,vint,sancaq,cəftələrlə birləşib,sə,necə adlanır?

- ☐ sökülməyən mebel
- ☒ yığılıb-sökülən
- ☐ seksiyalı
- ☐ universal-yığılan
- ☐ yığılan və sökülüb-yığılan

434 Bir-birindən ayrılmayan hissələrlə birləşən mebel necə adlanır?

- ☐ yığılan və sökülüb-yığılan
- ☒ sökülməyən mebel
- ☐ seksiyalı
- ☐ universal-yığılan
- ☐ birləşən-sökülən

435 Ticarət müəssisələrində istifadə olunan-quraşdırılmamış,sökülüb-yığılan,üst-üstə yığılan,seksiyalı,universal yığılmış mebellərin hansı əlamətinə aiddir?

- ☐ quraşdırılma üsulu
- ☐ istifadə məkanı
- ☐ əmtəə görünüşü
- ☐ komplektik
- ☒ konstuksiyasına görə

436 Metallik,ağac,kombinəedilmiş,şüşə,plastmas və digər materiallardan hazırlanma mebellərin hansı əlamətlərinə aiddir?

- ☐ istifadə məkanı
- ☒ hazırlanma materialı
- ☐ funksional
- ☐ əmtəə görünüşü
- ☐ quraşdırılma üsulu

437 İxtisaslaşdırılmış və universal,xüsusi növ əmtəə üçün ixtisaslaşmış,müxtəlif qrup əmtəələr üçün ixtisaslaşmış mebellərin hansı əlamətlərinə aiddir?

- ☐ funksional
- ☒ əmtəə görünüşü
- ☐ quraşdırılma üsulu
- ☐ istifadə məkanı
- ☐ komplektik

438 Divarboyu,asılmış və quraşdırılmış əlamətləri mebellərin hansı əlamətlərinə aiddir?

- ☐ funksional
- ☒ quraşdırılma üsulu
- ☐ istifadə məkanı
- ☐ əmtəə görünüşü
- ☐ komplektik

439 Mağaza və ticarət zallarında malların qəbulu,saxlanması,satışa hazırlanması və anbarlarda saxlanması üçün mebelin əlamətləri hansı xassəyə aiddir?

- ☐ quraşdırılma üsulu
- ☒ istifadə məkanı
- ☐ funksional
- ☐ komplektlik
- ☐ əmtəə profili

440 Məhsulun göstərilməsi, maların düzülməsi və göstərilməsi, nəql edilməsi, müvəqqəti saxlanması, keyfiyyətinin yoxlanılması və satışa hazırlanması kimi əlamətlərin mebelin hansı xassəsinə aiddir?

- ☐ əmtəə profili
- ☐ quraşdırılma üsulu
- ☒ funksional
- ☐ istifadə məkanı
- ☐ komplektlik

441 Verilmiş müəssisənin hansı avadanlıqları əsas görünüşü təmsil edir?

- ☐ nəzarət kassa avadanlıqlar
- ☒ mebel
- ☐ ölçücü avadanlıqlar
- ☐ qablaşdırıcı və bükücü avadanlıqlar
- ☐ soyuducu avadanlıqlar

442 Ticarət müəssisələrinin mebel hansı avadanlıqlara aiddir?

- ☐ qablaşdırıcı-bükücü avadanlıqlar
- ☒ qeyri-mexaniki ticarət-texnoloji avadanlıqlar
- ☐ ölçücü avadanlıqlar
- ☐ nəzarət kassa avadanlıqları
- ☐ soyuducu avadanlıqlar

443 Hansı avadanlıqlar məhsulların qəbulu, saxlanması, satışa hazırlığı, düzülməsi və satışına xidmət edir?

- ☐ qablaşdırıcı-bükücü avadanlıqlar
- ☒ qeyri-mexaniki ticarət texnoloji avadanlıqlar
- ☐ ölçücü avadanlıqlar
- ☐ nəzarət kassa avadanlıqları
- ☐ soyuducu avadanlıqlar

444 Ticarət işçilərini əməyini nə yüngülləşdirir?

- ☐ xidmət forması
- ☒ yaxşı təmin olunmuş zal
- ☐ ticarət müəssisəsində təhlükəsizlik
- ☐ regional bazarın öyrənilməsi
- ☐ iri ticarət şəbəkəsi

445 Soyuducu agentik qaynaması soyuducu qurğuda necə adlanır?

- ☐ kondensator
- ☐ kompressor
- ☐ tənzimləyici
- ☒ buxarlandırıcı
- ☐ stabilizator

446 Hansı qablaşdırıcı materialların optiki xassələri aşağı olur?

- ☐ ikiəsaslı kağız
- ☐ birqat kağız
- ☐ kağız
- ☒ noliylen örtüklü kağız
- ☐ çoxqat plyonka

447 Qablaşdırıcı materialı neçə qrupa bölmək olar?

- ☐ 4.0
- ☐ 8.0
- ☐ 6.0
- ☒ 5.0
- ☐ 3.0

448 A5-APA-M avtomatı neçə hissədən ibarətdir?

- ☐ 7.0
- ☐ 5.0
- ☐ 4.0
- ☒ 10 hissədən
- ☐ 6.0

449 A5-APA-M avtomatı hansı qablaşdırıcı materialdan istifadə edir?

- ☐ dördqat kağız
- ☐ üçqat kağız
- ☐ birqat kağız
- ☒ ikiqat kağız paketi
- ☐ sellofon paket

450 A5-APA-M avtomatı hansı miqdarda məhsulları çəkir, qablaşdırır?

- ☐ 1,5kq
- ☐ 0,75kq
- ☐ 0,25kq
- ☒ 0,5kq
- ☐ 1 kq

451 Dozalaşmaya hansı aparatlar təsir göstərir?

- ☐ nəzarət
- ☐ qaldırıcı
- ☐ ölçü aparatları
- ☒ kalibirləşmə
- ☐ doğrəma

452 Malların ilkin keyfiyyətinin saxlanması hansı amillər daha sərfəlidir?

- ☐ dondurma
- ☒ ilkin qablaşdırma
- ☐ kəsilmə
- ☐ bölmə
- ☐ doğrəma

453 Süd qarışığı, quru kartof püresinin qablaşdırılmasında hansı qablaşdırıcı materialdan istifadə olunur?

- ☐ çox qatlı plyonka
- ☐ ikiəsaslı biaksial
- ☐ metal və folqalı material
- ☒ metal və folqalı material
- ☐ nolietilen örtüklü kağız

454 Dozatorlar çəki ölçülməsi zamanı neçə qrupa bölünür?

- ☐ 8.0
- ☐ 2.0
- ☐ 5.0

- ☒ 3.0
☐ 6.0

455 APO-800 tipli maşında qablaşdırma zamanı xəta neçə % olur?

- ☐ 0.015
☐ $\pm 0,25\%$
☐ $\pm 0,5\%$
☒ $\pm 2\%$
☐ $\pm 1\%$

456 APO-800 avtomatı hansı miqdarda soğan və kökü qablaşdırır?

- ☐ 2,0 kq
☐ 0,75-1,0 kq
☐ 0,25-0,50 kq
☒ 0,5-1,0 kq
☐ 1,0 kq

457 Qablaşdırıcı maşınlar neçə qrupa bölünür?

- ☐ 7.0
☐ 5.0
☐ 3.0
☒ 2.0
☐ 6.0

458 Dozalaşdırıcı maşınlar təyinatına görə neçə qrupa bölünür?

- ☐ 6.0
☐ 3.0
☐ 2.0
☒ 4.0
☐ 5.0

459 Kəsici maşınlar təyinatına görə qrupa bölünür?

- ☐ 6.0
☐ 3.0
☐ 2.0
☒ 4.0
☐ 5.0

460 TMM-60M maşını harada istifadə olunur?

- ☐ pendir istehsalında
☐ ət doğrayan maşında
☐ kartof təmizlənməsində
☒ Çörək-şimiyyatda
☐ tərəvəz yuyulmasında

461 MOK-400 maşını hansı məhsulların təmizlənməsində istifadə olunur?

- ☐ soğan
☐ kök
☐ kələm
☒ kartof
☐ çuğundur

462 MMB-200 tipli tərəvəzyuyan maşın hansı məhsullar üçün istifadə olunur?

- ☐ çuğundur
- ☐ alma
- ☐ soğan
- ☒ kartof
- ☐ armud

463 Aşağıda adı çəkilən maşınlardan hansısı “UNİPAK APİD” sisteminə aiddir?

- ☐ səmişin maşını
- ☐ qablaşdırıcı kran
- ☐ yük maşını
- ☒ universal qablaşdırıcı maşını
- ☐ soyuducular

464 Aşağıda adı çəkilən avtomatlardan hansısı ət çəkmək üçün istifadə olunur?

- ☐ MA-AP2M-M
- ☐ MA6-AP2T
- ☐ M6-AD2D
- ☒ M6-AP2M-M
- ☐ M6-AP2T

465 KA-350 maşını hansı məhsulların təmizlənməsində istifadə olunur?

- ☐ soğan
- ☐ çuğundur
- ☐ kələm
- ☐ kök
- ☒ kartof

466 MOK-J25 maşını hansı məhsulların təmizlənməsində istifadə olunur?

- ☐ soğan
- ☐ çuğundur
- ☐ kələm
- ☒ kartof
- ☐ kök

467 MMY-250 qabyuyan maşın hansı məqsədlər üçün istifadə olunur?

- ☐ qab yoxlamaq üçün
- ☐ qab qurutmaq
- ☐ qab yumaq üçün
- ☒ qab yuma və qurutma üçün
- ☐ qab təmisləmə

468 MMU-1000 qabyuyan maşını neçə seksiyadan ibarətdir?

- ☐ 2.0
- ☐ 5.0
- ☐ 4.0
- ☒ 3.0
- ☐ 1.0

469 1200 PA qablaşdırıcı maşın necə adlanır?

- ☐ izobar

- ☐ termofil
- ☐ izopak
- ☒ termopak
- ☐ izotezm

470 Bu maşınlardan hansı qənd tozu və yarma qablaşdırmaq üçün istifadə olunur?

- ☐ MA
- ☐ APO-800
- ☐ DPK-1
- ☒ AB-APA-M
- ☐ MA_AP2T-M

471 Tərəvəz doğrayan maşənlər neçə qrupa bölünür?

- ☐ 6.0
- ☐ 4.0
- ☐ 3.0
- ☒ 2.0
- ☐ 5.0

472 Doğrayıcı maşınlar neçə qrupa bölünür?

- ☐ 3.0
- ☐ 6.0
- ☐ 5.0
- ☒ 4.0
- ☐ 2.0

473 Məişət ət doğrayan maşının məhsuldarlığı nə qədərdir?

- ☐ 510.0
- ☐ 100.0
- ☐ 150.0
- ☒ 50 kq/saat
- ☐ 500.0

474 XPM-300M maşını 1 dəqiqədə malı neçə dəfə doğrayır?

- ☐ 40.0
- ☐ 80.0
- ☐ 100.0
- ☒ 180 dəfə
- ☐ 50.0

475 Hansı maşın malları kəsir və dozalaşdırır?

- ☐ KMU-300
- ☐ MOQU-970
- ☐ KM-2
- ☒ LYBT-350 maşını
- ☐ KM-2

476 Malları dozalaşdırən avadanlığın təsnifatı neçə qrupa bölünür?

- ☐ 3.0
- ☐ 6.0
- ☐ 5.0
- ☒ 4.0

☐ 2.0

477 Qablaşdırıcı avadanlıq neçə qrupa bölünür?

- ☐ 7.0
- ☐ 5.0
- ☐ 3.0
- ☒ 2.0
- ☐ 6.0

478 Polşa firmasının çörək doğrayan MKP-11 maşının məhsuldarlığını (1 saat ərzində göstərin

- ☐ 70.0
- ☐ 200.0
- ☐ 100.0
- ☒ 150.0
- ☐ 50.0

479 Mikser və blenderlər nə üçün istifadə olunur?

- ☐ ət kəsmək üçün
- ☐ balıq doğramaq üçün
- ☐ ət doğramaq üçün
- ☒ süd və meyvə kokteyli üçün
- ☐ kofe üyüdən

480 Hansı maşın kərə yağı doğramaq üçün istifadə edilir?

- ☐ Km-2 tipli maşın
- ☐ MPX tipli maşın
- ☐ XKM tipli maşın
- ☒ PMM tipli maşın
- ☐ KM tipli maşın

481 Kəsici maşın dəqiqədə neçə paket qablaşdırılır?

- ☐ 1 saatda 150 paket
- ☐ 1 saatda 250 paket
- ☐ 1 saatda 300 paket
- ☒ 1 saatda 350 paket
- ☐ 1 saatda 150 paket

482 Hansı maşınlar dozalaşdırma prinsipi ilə işləyir?

- ☐ nəzarət-kassa
- ☒ formalaşdırma
- ☐ qaldırıcı-nəqliyyat
- ☐ çəki-ölçü
- ☐ doğrayıcı

483 Hansı maşınlar malları daha yaxşı reklam edir?

- ☐ xəmiryoğuran
- ☒ qablaşdırıcı
- ☐ doğrayıcı maşın
- ☐ dondurma maşını
- ☐ bişirmə

484 Kəsici maşınların təsnifatı neçə qrupa bölünür?

- ☐ 6.0
- ☐ 3.0
- ☒ 4.0
- ☐ 5.0
- ☐ 7.0

485 Əllə ət doğrayan maşının əsas nöqsanı nədən ibarətdir?

- ☐ detallı
- ☒ ələməyi
- ☐ həcmi
- ☐ enerji sərfi
- ☐ materialı

486 Ət doğrayan maşının boğaz diametri neçə mm-dir?

- ☐ 65 mm
- ☒ 45 mm
- ☐ 40 mm
- ☐ 35 mm
- ☐ 100 mm

487 Kəsici maşına neçə tələb verilir?

- ☒ 4.0
- ☐ 5.0
- ☐ 1.0
- ☐ 2.0
- ☐ 3.0

488 Ət doğrayan maşın hansı sinifə aiddir?

- ☐ bişirmə
- ☐ dəyirman
- ☐ xırda doğranma
- ☒ iri doğrama
- ☐ üyütmə

489 Xəmiryoğuran maşınının işə salanda o, işləmirsə səbəbi nədir?

- ☐ işə salma mexanizmi xarabdır
- ☐ fiksator xarabdır
- ☐ karkas zəif bərkidilib
- ☒ maşın çox yüklənib
- ☐ mexanizm düz tənzimlənməyib

490 Ət doğrayan maşının əsas elementi necə adlanır?

- ☐ dəstək
- ☐ vtulka
- ☐ korpus
- ☒ bıçaq
- ☐ vint

491 Kəsici qurğusuna görə kəsici avadanlıq neçə qrupa bölünür?

- ☐ 7.0
- ☐ 2.0
- ☐ 4.0

- ☒ 3.0
☐ 3.0

492 Çörək doğrayan maşında neçə elektroblokrovka var?

- ☐ 8.0
☐ 3.0
☐ 5.0
☒ 4.0
☐ 6.0

493 MİK-60 maşınının təyinatı nədən ibarətdir?

- ☐ fərş üçün
☐ 764 tipli ət doğramaq üçün
☐ ət doğramaq üçün
☒ kofe üyütmək üçün
☐ 105 tipli ət doğrayan

494 Xammalı doğrayan maşınlar şərti olaraq neçə qrupa bölünür?

- ☐ 6.0
☐ 4.0
☐ 3.0
☒ 2.0
☐ 5.0

495 Çəki avadanlığında hansı funksional xassə qiymətli sayılır?

- ☐ çəkinin daimiliyi
☐ davamlılıq
☐ həssaslıq
☒ dəqiqlik
☐ etibarlılıq

496 Çəki avadanlığının hansı göstəricisi daha qiymətli sayılır?

- ☐ çəkinin daimiliyi
☐ sürət
☐ möhkəmlik
☒ əyanilik
☐ çəkinin dəqiqliyi

497 Çəkilər neçə qrupa bölünür?

- ☐ 6.0
☐ 4.0
☐ 2.0
☒ 3.0
☐ 5.0

498 Vaqon çəkili hansı hərflə işarə olunur?

- ☐ P
☐ C
☐ B
☒ B
☐ D

499 Metaldan olan ölçülərdə hansı xətalara yol verilir?

- ☐ $\pm 2,5 \text{ mm}$
- ☐ $\pm 0,25 \text{ mm}$
- ☐ $\pm 0,5 \text{ mm}$
- ☒ $\pm 1 \text{ mm}$
- ☐ $\pm 0,75 \text{ mm}$

500 Qaldırıcı-nəqli edici avadanlıqlar iş prinsipinə görə hansılardan ibarətdir

- ☐ mexaniki
- ☐ fasiləsiz
- ☐ dövrü
- ☒ dövrü və fasiləsiz
- ☐ fasiləli

501 Qaldırıcı-nəqli edici avadanlıqlarda rolqanlar hansılara aiddir

- ☐ mürəkkəb konveyerə
- ☐ lentli konveyerə
- ☐ zəncirli konveyerə
- ☒ diyircəkli konveyerə
- ☐ mexaniki konveyerə

502 Qaldırıcı-nəqli edici avadanlıqlarda lövhəli konveyerlər hansılara aiddir

- ☐ sadə konveyerə
- ☐ diyircəkli konveyerə
- ☐ lentli konveyerə
- ☒ zəncili konveyerə

503 Qaldırıcı-nəqli edici avadanlıqlarda hərflər nəyi göstərir?

- ☐ ötürücünün gücü
- ☐ modelin nömrəsi
- ☐ nominal yükləyiciliyi
- ☒ avadanlığın adı və konstruksiya xüsusiyyətləri
- ☐ məhsuldarlıq

504 Hansı prinsipə görə avadanlıqlar qabarit ölçülər, kütlə, ötürücünün gücü və yükləyiciliyinə görə bölünür?

- ☐ konstruktiv əlamətlərinə
- ☐ təsir prinsipinə
- ☐ funksional təyinatına
- ☒ texniki parametrlərinə
- ☐ ötürücünün növünə

505 Hansı prinsipə görə avadanlıqlar stasionar və hərəkətdənlərə bölünür?

- ☐ texniki parametrlərinə
- ☐ təsir prinsipinə
- ☐ funksional təyinatına
- ☒ konstruktiv əlamətlərinə
- ☐ ötürücünün növünə

506 Hansı prinsipə görə qaldırıcı-nəqli edici avadanlıqlar mexaniki ötürücülük, əl ilə idarə olunan, qravitasiya qurğusu ilə idarə olunan olur?

- ☐ texniki parametrlərinə

- ☐ təsir prinsipinə
- ☐ funksional təyinatına
- ☒ ötürücünün növünə
- ☐ konstruktiv əlamətlərinə

507 Hansı prinsipə görə qaldırıcı-nəqli edici avadanlıqlar dövrü və fasiləli təsirə malik olurlar?

- ☐ texniki parametrlərinə
- ☐ ötürücünün növünə
- ☐ funksional təyinatına
- ☒ təsir prinsipinə
- ☐ konstruktiv əlamətlərinə

508 Hansı prinsipə görə avadanlıqlar yukqaldıran maşınlar və mexanizmlər,nəqli edici maşınlar,yükləyici-boşaldıcı maşınlar,xüsusi maşınlarə bölünür?

- ☐ texniki parametrlərinə
- ☐ ötürücünün növünə
- ☐ təsir prinsipinə
- ☒ funksional təyinatına
- ☐ konstruktiv əlamətlərinə

509 Hansı avadanlıqların təsnifatı funksional təyinatına ,təsir prinsipinə ,ötürücü nün növünə,konstruktiv əlamətləri və texniki parametrlərə görə aparılır?

- ☐ nəzarət kassa avadanlıqları
- ☐ çəki-ölçü avadanlıqları
- ☐ qeyri-mexaniki ticarət avadanlığı
- ☒ qaldırıcı-nəqli edici avadanlıqlar
- ☐ soyuducu avadanlıqlar

510 Əməyin mexanikləşdirilməsində və istismar zamanı,işdə etibarlılıq və təhlükəsizlik,yüksək məhsuldarlıq hansı avadanlıqlar üçün xarakterikdir?

- ☐ nəzarət kassa avadanlıqları
- ☐ soyuducu avadanlıqlar
- ☐ qeyri-mexaniki ticarət avadanlığı
- ☒ qaldırıcı-nəqli edici avadanlıqlar
- ☐ çəki-ölçü avadanlıqları

511 İstehsal olunan məhsulun nomenklaturasının genişlənməsi,ayrı-ayrı maşın və avadanlıqların istehsalının artırılması,avadanlıqların modernləşməsi,istehsaldan köhnə avadanlıqların çıxarılması hansı avadanlıqların istehsalının təkmilləşdirilməsidir?

- ☐ nəzarət kassa avadanlıqları
- ☐ soyuducu avadanlıqlar
- ☐ qeyri-mexaniki ticarət avadanlığı
- ☒ qaldırıcı-nəqli edici avadanlıqlar
- ☐ çəki-ölçü avadanlıqları

512 bu işlərin mexanikləşməsinə qoyulan sərmayə neçə vaxta özünü doğruldur?

- ☐ 3,5-5 ilə
- ☐ 1-2 ilə
- ☐ 0,5-1 ilə
- ☒ 1,5-3 ilə
- ☐ 2,5-3,5 ilə

513 Nə zaman mexanikləşmə bu mərhələlərə bölünür:hissə-hissə mexanikləşmə,mexanikləşmə,komplers mexanikləşmə və avtomatlaşma?

- ☐ əmək ehtiyatlarının qənaəti şəraitində
- ☐ mütərəqqi əmtəə texnologiyası
- ☐ pərakəndə ticarətin inkişafı
- ☒ əl əməyinin maşın və aparatlarla əvəz olunması
- ☐ mexanikləşməyə sərmayə qoyuluşunun

514 Hansı mebel metal,ağac,şüşə,kombinə edilmiş materiallar,kartondan hazırlana bilər?

- ☐ tabaq
- ☐ pıştaxta
- ☐ qondola
- ☒ rəflər
- ☐ vitrin

515 Nəzarət maşınında indikator mexanizmi nədən ibarətdir?

- ☐ klavişdən
- ☒ dəstəkdən
- ☐ diskdən
- ☐ düymədən
- ☐ pultdan

516 Nəzarət kassa maşınlarında indikator harda yerləşmişdir?

- ☐ maşının sağında
- ☒ maşının üst qabaq hissəsində
- ☐ maşının altında
- ☐ maşının yanında
- ☐ maşının solunda

517 Klavişlərin təyinatı nədir?

- ☐ pul toplamaq üçün
- ☒ pul saymaq üçün
- ☐ sair məqsəd
- ☐ çap üçün
- ☐ nəzarət üçün

518 Nəzarət-kassa maşınlarının klavişi neçə hissədən ibarətdir?

- ☐ 6.0
- ☒ 12.0
- ☐ 10.0
- ☐ 9.0
- ☐ 8.0

519 Nəzarət kassa maşınları neçə hissədən ibarətdir?

- ☒ 12.0
- ☐ 10.0
- ☐ 9.0
- ☐ 8.0
- ☐ 6.0

520 Hansı ticarət avadanlığı vergilərin hesablanmasına xidmət edir?

- ☐ qaldırıcı
- ☐ çəki
- ☐ ölçü
- ☐ dozalaşdırıcı
- ☒ nəzarət-kassa

521 Şkaf tipli ikikameralı soyuducu aşağıdakılardan hansılardır?

- ☐ KŞ
- ☐ BKŞ
- ☒ DKŞ
- ☐ Ş
- ☐ KŞY

522 Soyuducuda neçə növ buxarlanma istifadə olunur?

- ☐ 4.0
- ☒ 5.0
- ☐ 1.0
- ☐ 2.0
- ☐ 3.0

523 Soyuducuda olan soyuducu agentik sayını göstərin

- ☐ 17.0
- ☒ 15.0
- ☐ 20.0
- ☐ 10.0
- ☐ 8.0

524 Aşağıdakılardan hansı freon istehsalında istifadə olunur?

- ☐ butan
- ☐ oktan
- ☐ stan
- ☒ metan və sulfit anhidridi
- ☐ metan

525 Aşağı temperaturda qaynayan məhlul necə adlanır?

- ☐ agent
- ☒ soyuducu aqreqat
- ☐ kondensator
- ☐ stabilizator
- ☐ antifriz

526 Malları nümayiş etdirən avadanlıq nə üçündür?

- ☐ malları saxlamaq üçün
- ☒ malları nümayiş etdirmək üçün
- ☐ qısa müddətli soyutma
- ☐ dondurmaq üçün
- ☐ malları satmaq üçün

527 Vitrin nə üçün istifadə olunur?

- ☐ satmaq üçün
- ☐ malları saxlamaq üçün
- ☐ malların nümayişi və satılması üçün

- ☒ mal nümayişi üçün
- ☐ dondurma üçün

528 Soyuducuda olan amonyak hansı maksimal temperaturda soyuyur?

- ☐ -300C
- ☒ -400C
- ☐ -100C
- ☐ -350C
- ☐ -200C

529 Soyuducu maşının əsas elementi hansıdır?

- ☐ ötürücü
- ☐ ventil
- ☒ kompressor, kondensator, vint
- ☐ kompressor
- ☐ kondensator

530 Xlormetil soyuducu agentin qaynaması hansı temperaturda baş verir?

- ☐ 30,5C
- ☒ 23,7C
- ☐ 20,5C
- ☐ 17,5C
- ☐ 25,8C

531 Elektrik mühərrikinin və kompressorun birlikdə olan hissəsi necə adlanır?

- ☐ kondensator
- ☒ soyuducu hermetik aqrekat
- ☐ soyutma kamerası
- ☐ stabilizator
- ☐ kompressor

532 Kranlar hansı qrupa aid edilir?

- ☒ yük qaldıran
- ☐ ölçü
- ☐ yük qaldıran
- ☐ yük boşaldan
- ☐ nəzarət

533 Konveyrlər hansı qrupa aiddir?

- ☒ yüklənən
- ☐ nəqliçisi
- ☐ yük qaldıran
- ☐ yük boşaldan
- ☐ ölçü

534 Emal prosesinə görə ticarət avadanlıqları neçə qrupa bölünür?

- ☐ 6.0
- ☐ 3.0
- ☒ 2.0
- ☐ 4.0
- ☐ 5.0

535 Liftin şaxtasının aşağısında nə quraşdırılmışdır?

- ☐ şnek
- ☒ amortizator
- ☐ bolt
- ☐ zəjim
- ☐ vint

536 Ticarətdə neçə tip avadanlıq vardır?

- ☐ 2.0
- ☐ 1.0
- ☐ 3.0
- ☐ 4.0
- ☒ 5.0

537 Yüklərləndə hansı sürətdə işləyir?

- ☐ 5,5 m/3
- ☐ 0,8 m/3
- ☐ 0,3 m/3
- ☐ 4,5 m/3
- ☒ 0,5 m/3

538 Ədədi malların satışında hansı ticarət avtomatları istifadə olunur?

- ☒ AT-54
- ☐ AT-500
- ☐ AT-205
- ☐ AT-180
- ☐ AT-515

539 Qablaşdırıcı materiallar neçə qrupa bölünür?

- ☒ 5.0
- ☐ 6.0
- ☐ 4.0
- ☐ 3.0
- ☐ 8.0

540 A5-APA-M avtomatı neçə hissədən ibarətdir?

- ☐ 7.0
- ☐ 4.0
- ☒ 10.0
- ☐ 5.0
- ☐ 6.0

541 Hansı liflər podvəllərdə tətbiq edilir?

- ☐ sıxılan liflər
- ☒ trotuar lifti
- ☐ səmişin lifti
- ☐ mini lift
- ☐ yüklə lifti

542 Ticarət nəqliyyatı konstruksiyasına görə neçə qrupa bölünür?

- ☐ 5.0

- ☐ 6.0
- ☐ 3.0
- ☐ 2.0
- ☒ 4.0

543 Nəqlədicə maşənlər neçə qrupa bölünür?

- ☐ 5.0
- ☐ 2.0
- ☐ 3.0
- ☐ 6.0
- ☒ 4.0

544 Yüktutan qurğu neçə növə malikdir?

- ☐ 6.0
- ☐ 4.0
- ☐ 3.0
- ☒ 7.0
- ☐ 5.0

545 Yüqəaldıran kranlar neçə qrupa bölünür?

- ☐ 6.0
- ☐ 3.0
- ☐ 2.0
- ☒ 4.0
- ☐ 5.0

546 Yüqəaldıran maşınlar neçə qrupa bölünür?

- ☐ 6.0
- ☐ 3.0
- ☐ 2.0
- ☒ 4.0
- ☐ 5.0

547 Yüklər neçə kateqoriyaya bölünür?

- ☐ 6.0
- ☐ 3.0
- ☐ 2.0
- ☒ 5.0
- ☐ 4.0

548 Yükləyən və yükboşaldan maşənlər neçə qrupa bölünür?

- ☐ 6.0
- ☐ 4.0
- ☐ 2.0
- ☒ 3.0
- ☐ 5.0

549 Nəqlədicə maşınlar neçə qrupa bölünür?

- ☐ 6.0
- ☐ 4.0
- ☐ 3.0
- ☒ 2.0

☐ 5.0

550 Avadanlıqlar hansı əlamətə görə təsnifləşir?

- ☐ konstruksiyasına
- ☐ ötürmə növünə
- ☐ fəaliyyət prinsipinə
- ☒ funksional təyinatına
- ☐ texniki parametrlərinə

551 Hansı avadanlıqlar daha məhsuldar sayılır?

- ☐ nəzarət
- ☐ soyuducu
- ☐ texnoloji
- ☒ qaldırıcı-nəqliyyat
- ☐ ölçü

552 Mexanikləşməyə qoyulan sərmayə neçə vaxta özünü doğruldar?

- ☐ 5il
- ☐ 2il
- ☐ 1il
- ☒ 3il
- ☐ 3,5 il

553 Aşağıdakılardan hansıları nəqliyyat avtomobillərinə aid edilir?

- ☐ sair maşınlar
- ☐ dezinfeksiyalı
- ☐ prisepli maşın
- ☒ yük, sərnişin, xüsusi maşınlar
- ☐ avtobus

554 ALİMZ-890B tipli refrijatorlu avtomaşının kuzası nə ilə fərqlənir?

- ☐ kalorifermlə
- ☐ AP-4 amonyakla
- ☐ PP-4 amonyakla
- ☒ AP-4 freonla
- ☐ ventilyatorla

555 Yük qaldırmaya görə ticarət avtomatları necə fərqlənir?

- ☐ 2ton
- ☐ 5ton
- ☐ 2 ton
- ☒ yük qaldırması 100 qr, 200qr, 1 ton
- ☐ 6ton

556 Qaldırıcı-nəqliyyat avadanlıqlarında hərflər nəyi göstərir?

- ☐ yük qaldırmanı
- ☐ məhsuldarlığı
- ☐ modeli
- ☒ avadanlığın adı, konstruksiyasını
- ☐ enerjini

557 Mebel yardımçı sahədə hansı əlamətə görə istifadə olunur?

- ☐ estetik
- ☐ ergonomik
- ☐ funksional
- ☒ istifadə yerinə görə
- ☐ istismar

558 Şüşə şkaflar avadanlıqlar necə adlanır?

- ☐ prilavki
- ☐ piştaxta
- ☒ vitrin
- ☐ stellaj
- ☐ lotki

559 Məbelin konstruksiyasına hansı tələblər verilir?

- ☐ istismar
- ☐ qətiyyət
- ☐ estetik
- ☒ sanitariya-gigiyenik
- ☐ ergonomik

560 Məbel mallarla təchiz edərkən hansı tələblər optimal sayılır?

- ☐ sanitariya
- ☐ estetik
- ☐ iqtisadi
- ☒ antropologiya
- ☐ istismar

561 Ticarət üçün olan məbelin ölçülərinə hansı tələblər verilir?

- ☐ istismar
- ☐ sanitariya-gigiyenik
- ☐ estetik
- ☒ ergonomik
- ☐ iqtisadi

562 Unifikasiya detallarından ibarət olan məbel necə adlanır?

- ☐ sökülməyən məbel
- ☐ adi məbel
- ☐ sökülən məbel
- ☒ universal məbel
- ☐ seksiya məbeli

563 Bir-birilə boltlarla bərkidilən məbel necə adlanır?

- ☐ seksiya məbeli
- ☐ sadə məbel
- ☐ adi məbel
- ☒ sökülən məbel
- ☐ universal

564 Bir-birilə sökülməyən birləşmə ilə bərkidilən məbel necə adlanır?

- ☐ seksiya məbeli
- ☐ açılan məbel
- ☐ universal məbel

- ☒ sökülməyən mebel
- ☐ seksiya mebeli

565 Ticarət müəssisəsi üçün əsas vadanlıq nə hesab edilir?

- ☐ sair avadanlıq
- ☐ kassa avadanlığı
- ☐ nəzarət avadanlığı
- ☒ mebel
- ☐ ölçü avadanlığı

566 Ticarət sahəsi üçün mebel hansı avadanlığa aid edilir?

- ☐ çəki avadanlığı
- ☐ nəzarət avadanlığı
- ☐ ölçü avadanlığı
- ☒ qeyri mexaniki ticarət avadanlığı
- ☐ soyuducu avadanlıq

567 Ticarət işçilərinin əməyini nə yüngülləşdirir?

- ☐ regional bazarın öyrənilməsi
- ☐ böyük ticarət sahəsi
- ☐ xidmət forması
- ☒ yaxşı avadanlıqlı ticarət zalı
- ☐ ticarətdə təhlükəsizlik

568 Texnoloji və nəqliyyat maşınları hansı qrupa aid edilir?

- ☐ fasiləsiz
- ☐ informasiya
- ☐ energetik
- ☒ işçi
- ☐ dövr edən

569 Ticarət avadanlıqları funksional göstəricilərinə görə neçə qrupa bölünür?

- ☐ 8.0
- ☐ 6.0
- ☐ 5.0
- ☒ 9.0
- ☐ 7.0

570 Açıq, qapalı sahədə yerləşən ticarət avtomatları hansı qrupa aid edilir?

- ☐ mal növünə görə
- ☒ yerləşmə yerinə görə
- ☐ satış məqsədli
- ☐ mal qrupuna görə
- ☐ mal vəziyyətinə görə

571 3-cü sinfə aid olan ticarət avtomatları hansılardır?

- ☐ maye, toz halında olan mal satanlar
- ☐ ədədi mal satanlar
- ☐ toz halında olan mal satanlar
- ☒ maye halda dozalayıcı mal satanlar
- ☐ dozalayıcı mal satanlar

572 2-ci sinifə aid olan ticarətavtomatları hansılardır?

- ☐ bərk mal satanlar
- ☐ maye halda olan malları satanlar
- ☐ ədədi mal satanlar
- ☒ toz halında olan mallar satanlar
- ☐ ədədi və toz halında olan mallar satanlar

573 Hansı qurğu termobaşlıq, planka və valikdən ibarətdir?

- ☐ nəzarət qurğusu
- ☐ yaddaş qurğusu
- ☐ indikasiya qurğusu
- ☒ çap qurğusu
- ☐ giriş qurğusu

574 Hansı qurğular əl, portativ və stasionar qurğulara bölünür?

- ☐ rəqəmli klavişlər
- ☐ nəzarət qurğusu
- ☐ çek çap edən qurğu
- ☒ printerlər
- ☐ klavişli lenta

575 Kassa ماشینlarında neçə dərəcəli indikatorlar vardır?

- ☐ 6.0
- ☐ 4.0
- ☐ 3.0
- ☒ 2.0
- ☐ 5.0

576 Hansı ticarət avtomatları bitki yağlarının satışında istifadə olunur?

- ☐ AT 650
- ☒ AT-203
- ☐ AT 205
- ☐ AT 206

577 1-ci dəfə ticarət avtomatları hansı məqsəd üçün istifadə olunub?

- ☐ maye halda olan malların reklamında
- ☐ toz halda olan malların reklamında
- ☐ ədədi malların reklamında
- ☐ AT 550
- ☒ malları reklam etmək üçün

578 Maye halında olan malları satan ticarət avtomatları harada istifadə olunur?

- ☐ soyuducu kombinatında
- ☐ ət kombinatında
- ☐ süd kombinatında
- ☐ şərabçılıqda
- ☒ ticarət və ictimai iaşə müəssisələrində

579 1-ci sinif ticarət avtomatlarına hansılar aiddir?

- ☐ sair mal satanlar
- ☐ maye və toz halında olan mal satanlar

- ☒ maye halda olan malları satanlar
- ☐ ədədi mal satanlar
- ☐ toz halında olan mal satanlar

580 Ticarət avtomatı nə vaxt ixtira olunub?

- ☐ 2-ci dünya müharibəsindən sonra
- ☒ XIX əsrin sonu
- ☐ XXI əsrin əvvəli
- ☐ XX əsrin sonu
- ☐ XX əsrin başlanğıcı

581 Ticarət avtomatlarının hansı hissəsi manat qəbulu ilə məşğuldur?ğ

- ☐ yüklənmə mexanizmi
- ☒ manat mexanizmi
- ☐ doza qurğusu
- ☐ mal verən hissə
- ☐ temperatur rejiminə nəzarət

582 Ticarət avtomatları təsnifata əsasən hansı əlamətlərə görə şaf tipli və ya panel tipli avtomatlara bölünür?

- ☐ mal növünə görə
- ☒ kontruksiya icrasına görə
- ☐ yerləşmə vəziyyətinə görə
- ☐ malın vəziyyətinə görə
- ☐ mal qrupu üzrə

583 Hansı ticarət avadanlığı alıcılara sutkanın istənilən mal almağa imkan verir?

- ☐ çəki avadanlığı
- ☒ ticarət avtomatı
- ☐ nəzarət avadanlığı
- ☐ soyuducu avadanlığı
- ☐ ölçü avadanlığı

584 Nəzarət kassa maşınlarında indikator hansı funksiyanı yerinə yetirir?

- ☐ çek çap edir
- ☒ alıcıların pulunu hesablayır
- ☐ pul qalığını verir
- ☐ tarix, \$ saat qeyd edir
- ☐ pula nəzarət edir

585 Nəzarət kassa maşınlarında klavişlər harada yerləşir?

- ☐ maşının solunda
- ☐ maşının altında
- ☐ ayrıca hissədə
- ☒ qabaq hissədə
- ☐ maşının sağında

586 Nəzarət kassa maşınlarının ötürmə mexanizmi neçə klavişdən ibarətdir?

- ☐ 8 və ya 9
- ☒ 5 və ya 6
- ☐ 3 və ya 4
- ☐ 4 və ya 2

☐ 7 və ya 8

587 Nəzarət kassa maşınları neçə kiçik detallardan ibarətdir?

- ☐ 100.0
- ☐ 200.0
- ☒ 1000 hissədən
- ☐ 500.0
- ☐ 300.0

588 Dövlət reyestrinə əsasən kassa aparatların neçə qrupda təsnifləşir?

- ☐ 6.0
- ☒ 3.0
- ☐ 2.0
- ☐ 4.0
- ☐ 5.0

589 Nəzarət maşınında neçə disk vardır?

- ☐ 13; 14; 15
- ☒ 3; 4; 5
- ☐ 2; 6; 7
- ☐ 8; 9; 10
- ☐ 1; 11; 12

590 Hansı konveyerlər istənilən-tozlu,qaynar,kələ-kötür,lifli səthə malik yüklərin daşınması üçün əlverişlidir?

- ☐ arabalı konveyerlər
- ☐ zəncirli konveyerlər
- ☐ yelləncəkli konveyerlər
- ☒ şnek-vintli konveyerlər
- ☐ asılqanlı konveyerlər

591 Hansı konveyerlərdə materialların nəqli borudan düzəldilmiş fırlanan vintə qaynaq olunmuş burğularla həyata keçirilir?

- ☐ arabalı konveyerlər
- ☐ zəncirli konveyerlər
- ☐ yelləncəkli konveyerlər
- ☒ şnek-vintli konveyerlər
- ☐ asılqanlı konveyerlər

592 Hansı konveyerlər böyük olmayan məsafəyə səpilən yüklərin (torpaq,qum,xırda detallar daşınması işlərində istifadə oluna bilər?

- ☐ arabalı konveyerlər
- ☐ zəncirli konveyerlər
- ☐ lentil konveyerlər
- ☒ yelləncəkli konveyerlər
- ☐ asılqanlı konveyerlər

593 Hansı konveyerlər böyük ölçüsü sayəsində istehsalın bütün mərhələlərində və bütün anbar işlərində istifadə oluna bilər?

- ☐ arabalı konveyerlər
- ☐ lentil konveyerlər
- ☐ yelləncəkli konveyerlər

- ☒ asılqanlı konveyerlər
- ☐ zəncirli konveyerlər

594 Hansı konveyerlər meylli quraşdırılmışdır və tək-tək,həmçinin,kütləvi yüklərin nəqli üçün tətbiq edilir?

- ☐ asılqanlı konveyerlər
- ☐ lentil konveyerlər
- ☐ yelləncəkli konveyerlər
- ☒ arabalı konveyerlər
- ☐ zəncirli konveyerlər

595 Hansı konveyerlər meylli quraşdırılmışdır və tək-tək,həmçinin,kütləvi yüklərin nəqli üçün tətbiq edilir?

- ☐ arabalı konveyerlər
- ☐ lentil konveyerlər
- ☐ yelləncəkli konveyerlər
- ☒ zəncirli konveyerlər
- ☐ asılqanlı konveyerlər

596 Hansı konveyerlərdə rezin-kətan,rezin-tros,birli,təbəqəli bükülmüş,polad lentlər tətbiq olunur?

- ☐ arabalı konveyerlər
- ☐ zəncirli konveyerlər
- ☐ yelləncəkli konveyerlər
- ☒ lentil konveyerlər
- ☐ asılqanlı konveyerlər

597 Nəqlədici və dartıcı orqanı olan maşınlar neçə qrupa bölünür?

- ☐ 6.0
- ☐ 4.0
- ☐ 2.0
- ☒ 3.0
- ☐ 5.0

598 Nəqlədici maşınlar neçə qrupa bölünür?

- ☐ 6.0
- ☐ 4.0
- ☐ 3.0
- ☒ 2.0
- ☐ 5.0

599 Səki liftləri nə qədər yük qaldırmağa qadirdir?

- ☐ 600-900kq
- ☐ 500-700kq
- ☐ 500-630kq
- ☒ 500-630kq
- ☐ 650-880kq

600 Hansı liftlər mağaza,anbar,ticarət obyektlərinin səkisinin altında zirzəmidə quraşdırılır?

- ☐ mini liftlər
- ☐ yük liftləri
- ☐ ağırlıqqaldıran liftlər
- ☒ səki liftləri
- ☐ səmişin liftlər

601 Ağırliqqaldıran liftləri nə qədər yük qaldırmağa qadirdir?

- ☐ 450-3000kq
- ☐ 350-1400kq
- ☐ 200-1300kq
- ☒ 500-3200kq
- ☐ 400-2000kq

602 Ötürücü qurğusu aşağıda yerləşib və kabinəsi aşağıdan yuxarıya təsir edən qüvvənin təsiri ilə işləyən yükqaldırıcı necə adlanır?

- ☐ mini liftlər
- ☐ yük liftləri
- ☐ səki liftləri
- ☒ ağırliqqaldıran liftlər
- ☐ səmişin liftlər

603 Yük liftləri nə qədər yük qaldırmağa qadirdir?

- ☐ 50-350kq
- ☐ 40-200kq
- ☐ 40-150kq
- ☒ 40-100kq
- ☐ 40-250kq

604 Topdansatış ticarət müəssisələrində və çoxmərtəbəli anbarlarda mərtəbələr arasında yüklərin şaquli vəziyyətdə daşınması üçün işlədilən stasionar tipli

- ☐ mini liftlər
- ☒ yük liftləri
- ☐ ağırliqqaldıran liftlər
- ☐ səki liftləri
- ☐ səmişin liftlər

605 Liftlər neçə qrupa bölünür?

- ☐ 2.0
- ☒ 3.0
- ☐ 6.0
- ☐ 5.0
- ☐ 4.0

606 Sexlərarası və sexdaxili yüklərin qalaqlanması ,yerdəyişməsi və daşınması üçün işlədilən mexanizmlər necə adlanır?

- ☐ qalaqlayıcı kran
- ☒ yükləyici
- ☐ yükqaldıran kran
- ☐ qalaqlayıcı kran
- ☐ bucurqad

607 Tərəzilərdə istismar göstəriciləri hansı xidmətə aiddir

- ☐ mürəkkəb
- ☐ dəqiqlik
- ☐ metroloji
- ☒ texniki
- ☐ adi

608 Araba tərəziləri necə adlanır?

- ☐ optik
- ☐ əmtəə
- ☐ səyyar
- ☒ stasionar
- ☐ elektron

609 Əyilməyən düz döşəmədə hansı tərəzilər qurulur?

- ☐ stasionar
- ☐ elektron
- ☐ platformalı
- ☒ qapan tərəzilər
- ☐ səyyar

610 Üfiqi səthdə hansı tərəzilər qurulur?

- ☐ platformalı
- ☐ stasionar
- ☐ səyyar
- ☒ stolüstü
- ☐ elektron

611 Platformalı tərəzilər hansı hərflə işarə edilir?

- ☐ M
- ☐ E
- ☐ C
- ☒ P
- ☐ L

612 Daşlı lingli tərəzilər hansı hərflə işarə edilir?

- ☐ M
- ☐ E
- ☒ Q
- ☐ L
- ☐ C

613 Şkalalı tərəzilərdə hesablama nəyə görə aparılır?

- ☐ sol hissəyə
- ☐ mayotnikə görə
- ☐ daşın sayına görə
- ☒ daşın çəkisinə görə
- ☐ çəğ hissəyə

614 Elektron terzometrik tərəzilər hansı hərflə işarə olunur?

- ☐ M
- ☐ A
- ☐ E
- ☒ T
- ☐ E

615 Stasionar tərəzilər hansı hərflə işarə olunur?

- ☐ J

- ☐ D
- ☐ B
- ☒ C
- ☐ E

616 Elektromexaniki tərzilərdə yükün ağırlığı hansı sistemə verilir?

- ☐ şnekə
- ☐ şnekli
- ☐ barabanlı
- ☒ ötürücü sistemə
- ☐ vintə

617 Tərəzilərdə dayaq prizması harada yerləşir?

- ☐ üstdə
- ☐ solda
- ☐ sağda
- ☒ mərkəzdə
- ☐ altda

618 Tarada olan malların nəqli üçün hansı konveyerdən istifadə olunur?

- ☐ vintli
- ☐ yelləncəkli
- ☐ arabalı konveyer
- ☒ plastinkalı konveyer
- ☐ zəncirli

619 Konveyerdə elektrik ötürücüsü nəyə xidmət edir?

- ☐ sürətləndirmə
- ☐ açma
- ☐ qapama
- ☒ lentin tarazlığını tənzimləmə
- ☐ tormozlama

620 Konveyrdə hərəkətli seksiya oxun uzunluğunu neçə metr böyüdə bilir?

- ☐ 4.0
- ☐ 6.0
- ☐ 5.0
- ☒ 2.5
- ☐ 3.0

621 Konveyerdə elektrohidro ötürücü nəyə xidmət edir?

- ☐ sürət artırır
- ☐ açar
- ☐ qıfıl
- ☒ oxun meyl bucağını dəyişir
- ☐ qapanma

622 Amortizator liftin hansı hissəsində quraşdırılmışdır?

- ☐ mərkəzdə
- ☐ solda
- ☐ sağ hissəsi
- ☒ şaxtanın aşağısında

☐ girişdə

623 Sirkən liftin hansı hissəsində quraşdırılmışdır?

- ☐ çıxışda
- ☐ sol hissəsində
- ☐ sağ hissəsində
- ☒ maşın şöbəsində
- ☐ girişdə

624 Qum daşınmasında hansı konveyer istifadə olunur?

- ☐ zəncirli
- ☐ asılqanlı
- ☐ arabalı
- ☒ yelləncəkli
- ☐ lentli

625 Asılqanlı konveyrlər anbarın hansı hissəsində tətbiq oluna bilər?

- ☐ sol hissəsi
- ☒ bütün hissəsi
- ☐ çıxışda
- ☐ giriş hissəsi
- ☐ sağ hissəsi

626 Arabalı konveyrlər necə quraşdırılmışdır?

- ☐ düz
- ☐ paralel
- ☐ şaquli
- ☒ meylli
- ☐ əyri

627 Lentli konveyrlərdə lentin xammalı nədən ibarətdir?

- ☐ nikel
- ☐ rezin
- ☐ plastik kütlə
- ☒ polad
- ☐ xrom

628 Ötürücü mexanizmin ən vacib hissəsi necə adlanır?

- ☐ tormoz
- ☐ indikator
- ☐ çap
- ☒ idarəedici val
- ☐ mufta

629 Rəngləyici mexanizm nəyi icra edir?

- ☐ ötürmə
- ☐ vurma
- ☐ hesablama
- ☒ rəngləyici lent hazırlayır
- ☐ şifrələmə

630 Çap halqası nəyi icra edir?

- ☐ qapama
- ☐ vurma
- ☐ cəmləmə
- ☒ şifrələmə
- ☐ üstəgəl

631 Kassa maşınlarında çap mexanizmi nəyi icra edir?

- ☐ qapama
- ☐ indikasiya
- ☐ hesablama
- ☒ çeklərin hazırlanması
- ☐ açma

632 Cəmləyici kassa maşının hansı hissəsində yerləşir?

- ☐ qıfıl
- ☐ ötürücü
- ☐ indikator
- ☒ hesablayıcı mexanizm
- ☐ açar

633 Kassa maşınının şifrəsi hansı hissədə yerləşir?

- ☐ açar
- ☐ tormoz
- ☐ indikator
- ☒ çap halqası
- ☐ qıfıl

634 Kassa maşınının istiqamətləndirici mexanizmi hansı hissə ilə əlaqəlidir?

- ☐ seksiyalı
- ☐ çap
- ☐ indikator
- ☒ ötürücünün tormozu
- ☐ qəbuledici

635 Kassa maşınlarının passiv sisteminin əsas nöqsanı nədən ibarətdir?

- ☐ operativ
- ☐ indikatorsuz
- ☐ nəzarətsiz
- ☒ idarəetmə mexanizmi yoxdur
- ☐ printer

636 Avtonom kassa maşınlarında hansı hissə yoxdur?

- ☐ operativ
- ☐ termobaşlıq
- ☐ indikator
- ☒ kompyuter
- ☐ printer

637 Kassa maşınlarında eni 102 mm olan etiket nəyi göstərir?

- ☐ operativ
- ☐ termobaşlıq
- ☐ indikator

- ☒ ştrix-kodu
- ☐ printer

638 Çek çap edən qurğunun nəzarət funksiyası nədən ibarətdir?

- ☐ rekvizitlər verilməsi
- ☐ hesablayıcı
- ☐ açar
- ☐ qıfıl
- ☒ nəzarət lentə yazılması

639 -330C-də qaynayan soyuducu agent neçə adlanır?

- ☐ karbon qazı
- ☐ xlormetil
- ☐ freon
- ☒ amonyak
- ☐ sulfid anhidridi

640 137 kkal istilik hansı proses zamanı əldə edilir?

- ☐ buxara çevrilmə
- ☐ qaynama
- ☐ soyuma
- ☒ sublimasiya
- ☐ kondensator

641 Soyuducunun çox məhsuldar işləməsini göstərən nədir?

- ☐ buxarlama
- ☐ qaynama
- ☐ soyuma
- ☒ böyük əmsal
- ☐ kondensator

642 Amonyak harada istifadə olunur?

- ☐ zirzəmidə
- ☐ nəqlədiçi avadanlıqda
- ☐ xəmir yoğurmada
- ☒ absorbsiyalı soyuducuda
- ☐ liftə

643 Hermetik soyuducu aqreqatın vəzifəsi nədir?

- ☐ buxarlanma
- ☐ bölünmə
- ☐ soyutma
- ☒ mühərrik və kompressoru birləşdirmək
- ☐ qaynama

644 İdarəedici ventilin vəzifəsi nədir?

- ☐ qaynama
- ☒ təzyiqin aşağı salınması
- ☐ soyutma
- ☐ bölünmə
- ☐ sadə

645 Buxarlandırıcının vəzifəsi nədir?

- ☐ sadə
- ☐ soyutma
- ☐ mayeyə çevrilmə
- ☐ seksiyalı
- ☒ qaynama

646 Soyuducuda kompressorun vəzifəsi nədir?

- ☐ buxarlama
- ☐ soyutma
- ☒ buxarı kondensatora göndərmə
- ☐ tənzimətmə
- ☐ istiliyi sabit saxlama

647 Kondensatorun vəzifəsi nədir?

- ☐ soyuducu agentin qaynaması
- ☒ agentin soyudulması
- ☐ kaset
- ☐ sadə
- ☐ agentin işləməsi

648 Buzla soyudulma necə prosesdir?

- ☐ kompressorlu
- ☒ sadə
- ☐ mürəkkəb
- ☐ kombinə edilmiş
- ☐ seksiyalı

649 Konfetin satılmasında hansı ticarət avtomatından istifadə olunur?

- ☐ kasetli
- ☒ bunkerli
- ☐ nəqlədiçi
- ☐ komfortlu
- ☐ gözəüklü

650 İşkilər hansı ticarət avtomatında satılır?

- ☐ ötürücü
- ☒ kasetli ticarət avtomatı
- ☐ seksiyalı
- ☐ avtonom
- ☐ dəstəkli

651 Təyinatına görə ticarət avtomatları neçə qrupa bölünür?

- ☐ 2.0
- ☒ 3.0
- ☐ 6.0
- ☐ 5.0
- ☐ 4.0

652 Yasdıqlar kassa maşının hansı hissəsində olur?

- ☐ çap

- ☐ ötürücü
- ☐ icra
- ☒ rəngləyici mexanizm
- ☐ avtonom

653 Lentin dəyişdirilməsi kassa maşının hansı mexanizmində baş verir?

- ☐ icra
- ☒ çap mexanizmi
- ☐ indikator
- ☐ ötürücüsü
- ☐ avtonom

654 Diskli çarx kassa maşının hansı hissəsində olur?

- ☐ ötürücü
- ☐ avtonom
- ☒ indikator
- ☐ qəbuledici
- ☐ çap

655 Kassa maşınlarının hansı hissəsi hesablayıcı ilə əlaqədardır?

- ☐ indikator
- ☒ istiqamətləndirici mexanizm
- ☐ çap
- ☐ ötürücü
- ☐ avtonom

656 Kassa maşının əsas hissəsi necə adlanır?

- ☐ çap
- ☒ ötürücü
- ☐ dəstək
- ☐ icra mexanizmi
- ☐ indikator

657 Ötürücülərinin sayı kassa maşınlarında neçə olur?

- ☐ 3.0
- ☐ 4.0
- ☐ 5.0
- ☐ 6.0
- ☒ 2.0

658 Rabitə kanalı ilə əlaqəsi olan kassa maşını hansıdır?

- ☐ avtonom
- ☐ passiv
- ☐ aktiv
- ☒ fiksəedici reqistrator
- ☐ rəqəmsiz

659 Maşını söndürən qurğu necə adlanır?

- ☐ aktiv
- ☐ nəzarət
- ☐ indikasiya
- ☒ qapayıcı

☐ blokirovka

660 Kompütersiz kassa aparatı necə adlanır?

- ☐ passiv
- ☐ rəqəmsiz
- ☐ rəqəmli
- ☒ avtonom
- ☐ aktiv

661 Printerin vəzifəsi nədir?

- ☐ sair
- ☐ nəzarət
- ☐ çek çap etmə
- ☒ təsvirləri kağıza köçürmə
- ☐ hesablama

662 Soyuducularda işin sərfini göstərən dövrən necə adlanır?

- ☐ seksiyalı
- ☐ fasiləsiz
- ☐ fasiləli
- ☒ karno
- ☐ daimi

663 Kolbasalar üçün olan vitrinlərdə neçə rəf olur?

- ☐ 5.0
- ☐ 3.0
- ☐ 2.0
- ☒ 1.0
- ☐ 4.0

664 Şirniyyat üçün olan vitrinlərdə neçə zəif olur?

- ☐ 5.0
- ☐ 2.0
- ☐ 1.0
- ☒ 3.0
- ☐ 4.0

665 Qaynar məhsullar soyutma kamerasında yerləşdikdə nə baş verir?

- ☐ kamera xarab olur
- ☐ temperatur aşağı düşür
- ☐ rütubət artır
- ☒ buxarlandırıcı qarla örtülür
- ☐ ərimə baş verir

666 Soyutma üsulu neçə qrupa bölünür?

- ☐ 3.0
- ☐ 5.0
- ☐ 6.0
- ☒ 4.0
- ☐ 2.0

667 Soyuducuda məhsullar hansı temperaturda saxlanılır?

- ☐ 10-150C
- ☐ 5-60C
- ☐ 2-30C
- ☒ 0-20C

668 Vitrinlərin təyinatı nədən ibarətdir?

- ☐ sair məqsədlər
- ☐ malın göstərilməsi
- ☐ dondurma
- ☒ malın saxlanması
- ☐ malın satılması

669 Təyinatına görə MTM-15 maşını harada tətbiq edilir?

- ☐ sair məqsədlərdə
- ☐ tərəvəz yumada
- ☐ ət çəkilməsində
- ☒ bərk xəmir yoğurmada
- ☐ krem üçün

670 Forma vermə prosesi neçə adlanır?

- ☐ kimyəvi proses
- ☐ ilkin emal
- ☐ istilik prosesi
- ☐ fiziki proses
- ☒ formalaşma prosesi

671 Məhsulların dozalanması üçün hansı avadanlıq daha yaxşı sayılır?

- ☐ lentli
- ☐ diskli
- ☐ maqnitli dozator
- ☒ barabanlı
- ☐ titrəyişli

672 Dozalaşma rejiminə görə avadanlıqlar neçə qrupa bölünür?

- ☐ 7.0
- ☐ 5.0
- ☐ 3.0
- ☒ 2.0
- ☐ 6.0

673 Hansı aparatlar məhsulun keyfiyyətinə təsir edir?

- ☐ nəqlədiçi
- ☐ nəzarət
- ☐ kassa
- ☒ qablaşdırıcı
- ☐ çəki

674 Məhsulun reklamın asanlaşdırıcı nədir?

- ☐ xırdalama
- ☐ dondurma
- ☐ bölünmə
- ☒ бүkүлөн

☐ doğrama

675 Maşınlar təyinatına görə neçə bölünür?

- ☐ 6.0
- ☐ 4.0
- ☐ 2.0
- ☒ 3.0
- ☐ 5.0

676 Yük qaldıran maşınlar hansı qrupa aid edilir?

- ☐ mal yerləşdirilməsi
- ☐ montaj
- ☐ işçi
- ☒ funksional təyinat
- ☐ mexanikləşmə

677 Konveyerlər, elevatorlar, şnerlər hansı qrupa aiddir?

- ☐ fasiləli işləyən nəqli edici maşınlar
- ☐ dövrü işləyən yükqaldırıcı maşınlar
- ☐ yükləyici-boşaldıcı maşınlar
- ☒ fasiləsiz işləyən nəqli edici maşınlar
- ☐ yükqaldıran maşınlar

678 Elastik dartıcı üzvü olmayan nəqli edicilərə hansı mexanizm aiddir

- ☐ arabalı konveyerlər
- ☒ şnek(vinti konveyerlər
- ☐ yırğalanan konveyerlər
- ☐ lentli konveyerlər
- ☐ asılmış konveyerlər

679 ЭПН-1 meyilli rəfli yüklərin hansı yüksəkliyə yerdəyişməsi üçün nəzərdə tutulub

- ☐ 4600mm
- ☐ 4000m
- ☒ 3600mm
- ☐ 2600mm
- ☐ 3000mm

680 Yırğalanan konveyerlər nə üçün nəzərdə tutulmuşdur

- ☐ tək-tək və tarada olan malların nəqli üçün
- ☒ torpaq və qumun nəqli üçün
- ☐ tozlu, yanan və buxarlanan malların nəqli üçün
- ☐ narındənəvər və lifli malların nəqli üçün
- ☐ xırda detalların nəqli üçün

681 Arabalı konveyerlər nə üçün nəzərdə tutulmuşdur

- ☐ tozlu, yanan və buxarlanan malların nəqli üçün
- ☒ tək-tək və tarada olan malların nəqli üçün
- ☐ torpaq və qumun nəqli üçün
- ☐ xırda detalların nəqli üçün
- ☐ narındənəvər və lifli malların nəqli üçün

682 Vintli konveyerlər üçün nə nəzərdə tutulmuşdur

- ☐ tək-tək və tarada olan malların nəqli üçün
- ☒ tozlu,yanan və buxarlanan malların nəqli üçün
- ☐ torpaq və qumun nəqli üçün
- ☐ xırda detalların nəqli üçün
- ☐ narındənəvər və lifli malların nəqli üçün

683 KPI-55 plastinkalı konveryer nə üçün nəzərdə tutulmuşdur

- ☐ tozlu,yanan və buxarlanan malların nəqli üçün
- ☒ tək-tək və tarada olan malların nəqli üçün
- ☐ torpaq və qumun nəqli üçün
- ☐ xırda detalların nəqli üçün
- ☐ narındənəvər və lifli malların nəqli üçün

684 Konveyerin hansı hissəsi elektrik mühərriki,silindr,hidropaylayıcı,yağ çəni və əks klapanlardan ibarətdir

- ☐ elektrik ötürücüsü
- ☒ elektrohidroötürücü
- ☐ əsas seksiya
- ☐ hərəkətli seksiya
- ☐ araba

685 Konveyerin hansı hissəsi motor-barabandır və konveyer lentinin hərəkətinin tarazlığını təmin edir

- ☐ elektrohidroötürücü
- ☒ elektrik ötürücüsü
- ☐ əsas seksiya
- ☐ hərəkətli seksiya
- ☐ araba

686 Konveyerin hansı hissəsi nəqledicinin oxunun uzunluğunu 2,5m-ə qədər böyüdə bilir

- ☐ əsas seksiya
- ☒ hərəkətli seksiya
- ☐ elektrohidroötürücü
- ☐ elektrik ötürücüsü
- ☐ araba

687 Konveyerin hansı hissəsi oxun meyl bucağını dəyişir və hərəkətsiz seksiyanı əsas seksiya istiqamətində yönəldir

- ☒ elektrohidroötürücü
- ☐ əsas seksiya
- ☐ hərəkətli seksiya
- ☐ araba
- ☐ elektrik ötürücüsü

688 Keçid zamanı kabinəyə dəyən zərbənin yumşaldılması üçün hansı qurğu nəzərdə tutulmuşdur

- ☐ sürət tənzimləyicisi
- ☒ maşın şöbəsi
- ☐ sirkən
- ☐ paylayıcı şəbəkə
- ☐ darəetmənin maqnitstansiyası

689 Liftin şaxtasının aşağısında nə quraşdırılmışdır

- ☐ sürət tənzimləyicisi
- ☒ amartizator

- ☐ maşın şöbəsi
- ☐ sirkən
- ☐ idarəetmənin maqnitstansiyası

690 Liftin maşın şöbəsinə nə quraşdırılmışdır

- ☐ maşın şöbəsi
- ☒ sirkən
- ☐ sürət tənzimləyicisi
- ☐ idarəetmənin maqnitstansiyası
- ☐ paylayıcı şəbəkə

691 Liftin şaxtasının yuxarı tərəfində nə yerləşir

- ☐ sirkən
- ☐ paylayıcı şəbəkə
- ☐ idarəetmənin maqnitstansiyası
- ☐ sürət tənzimləyicisi
- ☒ maşın şöbəsi